

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 153 (5384) 25 avqust 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Bu qələbə Azərbaycanda futbolun inkişafının təzahürüdür"

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunun heyətini qəbul edib



7

"Nezavisimaya gazeta" Yerevanın sifarişini korlayıb

8

Serj Sarkisyan: xalqını hərraca çıxarmış insan

16

"Qarabağ" Çempionlar Liqasında tarix yazdı!

25 avqust 2017-ci il

Prezident, Ali Baş Komandan İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış olub

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış olub və növbəti “Tufan” tipli sərhəd gözetçi gəmisinin təməlini qoyub.

AZERTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Gəmi İnşası və Təmiri Mərkəzində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək “Şahdağ” tipli 6, “Tufan” tipli 4 sərhəd gözetçi gəmisi



inşa olunub. 2016-ci ilin avqustunda DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözetçi gəmilərindən biri Rusiya Federasiyasının Həstərxan şəhərində dəstlüq sefəri edib, “Dənizde qanunsuz tədbirlərə” qarşı eks-tədbirlər, həmçinin Xəzər dənizi hövzəsində yaranmış müxtəlif şəraitlərdə reaksiya göstərilmesi üzrə birgə hərəkətlərin işlənilmesi mövzusunda sərhəd təlimine qatılıb. Bu ilin avqustunda isə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsin-

də qacaqlılıq, qeyri-qanuni ticarət, müteşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölməleri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda döyük atılışlı taktiki sərhəd təlimləri keçirilib. Taktiki təlimə cəlb olunmuş gəmilərin eksəriyyəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komanda-

nı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib.

Dövlətimizin başçısı növbəti “Tufan” tipli sərhəd gözetçi gəmisinin təməlini qoyma.

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyük texnikası, silah və sursatları haqqında məlumat verildi.

Ardı Səh. 3

Prezident, Ali Baş Komandan İlham Əliyev yeni inşa edilmiş "Tufan" tipli sərhəd gözetçi gəmisi ilə tanış olub

Əvvəli Səh. 2

Burada nümayiş olunan hərbi texnika arasında Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan "Zərbə" K-1 döyüş başlıqlı pilotsuz uçuş aparati, "Kobra" döyüş maşını üzərində quraşdırılmış məsafədən idarə olunan və 8 kilometr məsafədə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmə qabiliyyətinə malik "Lahat" sistemi döyüş modulu, "ZTR-70" üzərində quraşdırılmış avtomatlaşdırılmış hədəfə yönəldirmə sistemine malik olan yüksək dəqiqliklı 120 millimetrlik minaatan qurğusu, dövlət sərhədinin müdafiəsində istifadə təyinatlı hərəkətə həssas avadanlıqlar, radarlar və müşahidə qurğuları, snayper tüfəngləri, optik təyinatlı nişançalar və cihazlar, daşınan lazer hədəf göstəriciləri var.

Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalasdırılması və inkişafı ulu önder Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayesində isə Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, bu xidmet ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub. Bu gün əminliklə söyləmək olar ki, sərhədçilər Pre-



zident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə istənilən tapşırığı yerinə yetirmek iqtidarındadır.

Sonra Prezident İlham Əliyev "Tufan" tipli sərhəd gözetçi gəmisi ilə yaxından tanış oldu. Su tutumu

470 ton olan gəmi mükemmel navigasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görəmə müşahidə sistemləri və hidroakustik qurğu, həmçinin Xəzər de-

nizində ağır üzmə şəraitində xidməti vəzifelerini yerinə yetirə bilən itisürətlə qayıqla təchiz edilib. Uzunluğu 62 metr olan sərhəd gözetçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi de mümkündür. Yeni gəmidən

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə elaqədar Sərəncam imzalayıb. AZERTAC xəbər verir ki, Sərəncamda "Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurgulanır.

Klubun Azərbaycanı layiqince təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Qarabağ" futbol klubuna 2 milyon manat ayrılib.

dövlət sərhədlərinin müdafiəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və neqli infrastrukturunun təhlükəsizliyinin təminini istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə edilecek.



"Azərbaycan ilə İtalya arasında əlaqələr uğurla inkişaf edir"

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

olmuş iki ölkə arasında strateji tərəfdəşliq haqqında Birgə Beyannamənin əlaqələrimizin səviyyəsini yüksək etdiriyini bildirdi, bunu əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisi kimi dəyrənləndirdi. Bununla belə, dövlətimizin başçısı tərəfdəşliq əlaqələrimizin müxtəlidən sahələrdə daha da genişləndirilməsi üçün bir çox imkanların mövcud olduğunu qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev "Cənub Qaz Dehlizi" layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildir-

di. Əməkdaşlığımızda balansın gözənlənilmesi, həmçinin ticaret dövriyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticaret əlaqəlerini daha da inkişaf etdirməkə nail olmağın əhəmiyyətini vurğuladı. Azərbaycanda çoxlu sayda İtalya şirkətlərinin müxtəlidən sahələr üzrə fealiyyət göstərdiklərini deyən dövlətimizin başçısı ölkəmizdə investor şirkətlərinin sayının artırılması üçün də yaxşı imkanların mövcud olduğunu bildir-

di, bunun hər iki istiqamət üzrə ixrac məhsullarının həcminin artırılmasına xidmət edəcəyini vurğuladı. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

İtalya ilə Azərbaycan arasında ikiterəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir Augusto Massari bunu artıq ölkəmizə gəldiyi bir neçə gün ərzində hiss etdiyini, burada çoxlu sayda italyanlar və italyan brendləri görüldüyü vurğuladı. Augusto Massari Azərbaycanda müşahidə olunan sabitlik, dini tolerantlıq və multikul-

turalizm mühitinin ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd etdi. Azərbaycan ilə əlaqələrin 2014-cü ilde Romada qəbul edilmiş strateji tərəfdəşliq haqqında Birgə Beyannamə əsasında daha da inkişaf etdirilməsinin İtalya hökuməti üçün mühüm əhəmiyyət daşıdığını bildirən səfir Augusto Massari əməkdaşlığımızın müxtəlid istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün saylarını əsirgəməyəcəyini vurğuladı. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdəşliq Sazişi ilə bağlı aparılan danışqlara İtalya tərəfinin dəstəyinin əhəmiyyəti vurğulandı. Söhbət zamanı iki ölkə arasında iqtisadi, kosmik sənaye, infrastruktur layihələri, kənd təsərrüfatı, ticarət, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək potensialın olduğu qeyd edildi.

“Bu qələbə Azərbaycanda futbolun inkişafının təzahürüdür”

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edib. AZERTAC xəbər verir ki, futbolçuları salamlayan Prezident İlham Əliyev de-

di:

- Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbe münasibətələ sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir dəha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkarıdır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir.

Bu tarixi qələbə, eyni za-



manda, ona görə önemlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işgal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənəsi var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaet göstərək torpaqlarımızın bir hissəsinə işgalçılarından azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işgaldən azad edilmiş torpaqlara qayıdlılar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O

torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmışınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusiylə “Qarabağ” adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub.

Bu qələbə, eyni zamanda, Azərbaycanda futbolun inkişafının təzahürüdür. Mən çox şadam ki, dünyanın ən populyar idman növü - futbol Azərbaycanda inkişaf edir. Biz bu inkişafi çoxdan gözləyirdik. Futbolcularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Bu gün hesab edirəm ki, bunun şahidiyik. Çünkü həm klublar, həm milli yığ-

ma komandamız yaxşı nəticələr, ləyaqətlə oyun, əzmkarlıq, iradə və vətənpərvərlik göstərir. Ona görə mən hesab edirəm ki, Azərbaycan futbolu gələcəkdə daha da sürətli inkişaf edəcək, həm klublar, eyni zamanda, yığma komandamız öz kəmizi ləyaqətlə təmsil edəcək.

Əlbəttə ki, bu qələbə son illər erzində ölkəmizdə idman sahəsində görülen işlərin nəticəsidir. Cünki idman Azərbaycanda dövlət siyasətidir. Bu gün Azərbaycan dünya miyazasında idman dövleti kimi tanınır. İstər Avropa və dünya çempionatlarında, istərsə de Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr göstərirler. Bakıda keçirilmiş birinci Avropa və IV İslam Həmrəyliyi oyunları bir daha Azərbaycan idmançılarının gücünü gösterdi. Biz komanda hesabında Avropa Oyunlarında ikinci, İslam

Həmrəyliyi Oyunlarında isə birinci yere layiq görüldük. Bu, tarixi qəlebədir. Eyni zamanda, keçən il Rio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına görə dünya miyazasında 14-cü yeri tutmuşlar.

Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir. Çok şadam və bir daha qeyd etmək istəyirəm ki, ən məşhur, ən populyar idman növü olan futbol da Azərbaycanda inkişaf edir. Yeni stadionlar yaradılır, bizim tarixi Tofiq Bəhramov adına stadionumuz bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Dünyanın ən gözəl stadionlarından biri olan, təxminən 70 min tamaşaçı tutan Bakı Olimpiya Stadionu tikilmişdir.

Ardı Səh. 5



“Bu qələbə Azərbaycanda futbolun inkişafının təzahürüdür”

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib

Əvvəli Səh. 4

Digər stadionlar, bölgelərdə stadiolar, idman qurğuları tikilir. Çünkü idmanın inkişafı, əlbəttə, idman infrastrukturunun mövcudluğuna bağlıdır. Bu istiqamətdə həm bölgelərde, həm Bakıda ən müasir idman infrastruktur yaradılmışdır.

Əminəm ki, bu qələbədən sonra futbol bölmələrinə uşaqların axını daha da güclənəcək, futbolcu olmaq, size oxşamaq istəyənlərin sayı artacaq. Əlbəttə ki, bu, sizin üzərinizə əlavə məsuliyyət qoyur. Çünkü siz iindi Azərbaycanda demek olar ki, tanımayan yoxdur. Sizə diqqət artacaq və necə ki, siz bu günə qədər həm idmandan, həm mösəttdə özünüzü ləyaqətlə aparmısınız, əminəm ki, geləcəkdə də gənclər, gənc idmançılar üçün nümunə olacaqsınız.

Onu da qeyd etmək istəyirəm ki, dünənki qələbə təsadüfi qələbə deyildi. Siz bu qələbəyə doğru necə ildir ki, gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, necə il Avropa Liqasının qrup mərhələsində iştirak etmişiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakim ədalətsizliyi ucbatından siz qələbədən mehrum edilmişdiniz. Onu da xatırlayıram ki, - o vaxt da mən bunu qeyd etdim, - ədalətsizliyə baxmayaraq, özünüüzü çox ləyaqətlə, təmkinlə aparmısınız və ədalət öz yerini tapdı. Siz bu gərgin, çox açıq, ədalətli mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə sizin qələbeniz təbiidir və ədalətlidir.

Mən bu münasibətlə, ilk növbədə, klubun rəhbərliyini təbrik etmək istəyirəm, xüsusilə, klubun rəhbəri Tahir Gözəli. Mən biliyəm ki, Tahir bu məsələyə çox böyük sevgi ilə, ürəklə yanaşır. Bəlkə də bu gün ən çox sevinən ele Tahirdir. Səni təbrik edirəm, Tahir. Sənin bütün köməkçilərini, mütəxəssisləri təbrik edirəm. Komandanın baş məşqçisi Qurban Qurbanov təbrik edirəm. Qurban Qurbanov özünü futbolda həm peşəkar futbolçu, həm bilikli məşqçi, həm də vətənperəvər insan kimi təsdiqlədi.

Eyni zamanda, - yəqin ki, tamaşaçılar da mənim fikrime şərık olalar, - Qurban Qurbanov özünü oyular zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə güc verir. Əlbəttə ki, futbolçuları təbrik etmək istəyirəm. Çünkü bu qələbəni futbolçular qazanıblar. Futbolçu olmaq, idmançı olmaq çox böyük zəhmət, fedakarlıq tələb edir. Futbolçular, əfsuslar olsun ki, gənc yaşlarından zədələrle üzləşirlər, əməliyat olunurlar. Ağır işdir, ağır peşədir. Futbolçular göstəriblər ki, onlar böyük qələbələr qazanmağa qadirdirlər.

Bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır və yarışacaq. İndi bütün xarici kütüvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ”

klubu haqqında verilişlər gedir. Bu, elbette ki, ölkəmizin təbliğində çox önemli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görür ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı feth edirlər. Bu, yenə də göstərir ki, Azərbaycan xalqı bu işgalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır. Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyüni bərpa edə bilər. Bu gün hərbi potensialımız imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi dikte edək.

Mən sizin qələbenizi çox yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir. Bu qələbə tarixa yazılıbdır və çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbəyə imza atdı. Mən siz bir daha təbrik edirəm, gələcək uğurlar arzulayram. Əmin olduğumu bildirmək istəyirəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə temsil edəcəksiniz. Sağ olun.

Daha sonra “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl çıxış edib:

-Cənab Prezident, bu gün bizi qəbul etdiyiniz, gözəl sözlerinize və destəyinizə görə Sizə minnətdarlığı bildirmək istəyirəm.

Cənab Prezident, Azərbaycanda bir şəhər, bir guşə yoxdur ki, orada Olimpiya idman Kompleksi olmasın. Dövlətimiz Sizin rəhbərliyinizlə illərdir idmana, idman infrastrukturuna çox böyük qayğı gösterir. Bunun nəticəsində müxtəlif idman növlərində - güləşdə, futbolda, intellektual oyunlarda, şahmatda Azərbaycan doğrudan da Avropanın və dünyadan diqqətindədir.

Cənab Prezident, təkcə uğur qazananda yox, ən çətin günümüzdə də biz həmişə Sizin dəstəyinizi, Azərbaycan xalqının sevgisini hiss etdik. Doğrudan da “Inter”lə oyundan sonra ruh düşkünlüyü yaşamışdıq, əhvalımız pis idi, haqsızlığa uğramışdıq. Sağ olun ki, Siz bizi dəvət etdiniz, bize o şərəfi verdiniz. Dədiniz ki, bu haqsızlıqdır, mən bunu görürəm, amma siz yoluunuza davam edin. Cesaretlə gedin və biz mütləq zəfərlər qazanacaqıq.

Şükürler olsun, cənab Prezident, dünənki qələbə ilə Avropada 650-700 klub arasında “Qarabağ” artıq ilk 32-liyə daxil oldu. Bu, doğrudan da böyük bir şərəfdir, böyük bir naiyyətdir. Artıq biz ölkəmizdə ən böyük klubları gözləyirik. “Arsenal”, “Real Madrid”, “Tottenham” gələ bilər, “Liverpul”, “Mənchester Yunited” - bunların hamısını Bakıda qonaq edəcəyik, inşallah.

Cənab Prezident, mən bir dəha



Size dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz Avropana gedəndə oyular üçün Bakıya gələn klub rəhbərləri heyrənliliklərini gizlədə bilmirlər. Söhbətimiz ilk 20 dəqiqəsi onların Bakıda gördükleri inkişaf olur. Onlar deyirlər ki, necə ola bilər bir ölkə 20-25 il ərzində bu səviyyəyə gelib çıxsın. Biz onlara qulaq asırıq. Sonra növbə bizə geləndə biz “Qarabağ”ın tarixindən, Azərbaycandan danişırıq və bu, möhtəşəm bir dialog olur. Bizi həmişə böyük ehtiramla qarşılayırlar.

Cənab Prezident, bütün bunlar Sizin sayənidədir. Doğrudan da biz Avropanın ən qabaqcıl ölkələrinin gördüyü hörməti görürük. Bizə, dünənədə mədəniyyətimizə, xalqımıza ancaq maddi resurslarımıza görə yox, şəxsiyyətimizə görə də, siyasetdə duruşumuza görə də hörmət edirlər. Cənab Prezident, yenə deyirəm, bunların hamısı Sizin sayənidədir. Çox sağ olun. Allah Sizi başımızın üzərində eksik etməsin.

“Qarabağ” adını daşımaq bizlər böyük bir şərəfdir. Biz də Sizin üçün, xalqımız üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çox sağ olun, çox təşəkkür edirəm.

President İlham Əliyev: Sağ olun.

Daha sonra “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov çıxış edib:

-Cənab Prezident, mən də Sizi bütün komandanın adından salamlayıram. Çox şadıq ki, bu komanda ilə, bu kollektivlə ikinci dəfə Sizin görüşünüzdə olduğun, bizi buraya dəvət etdiniz.

Həqiqətən keçən ilin aprel döyüşlərindən sonra bu komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz bir dəfə Qarabağı daha yaxından tanıdlılar. Bu, həqiqətən futbolçular üçün böyük ruh yüksəkləyi oldu. Onlar bizim azərbaycanlıların, bizim dövlətimizin mərdiliyini gördülər. Düşünürəm ki, bu, bizim bu ilin addımıdır. Bizim üzərində dəha

“Inter”e məglub olandan sonra Sizin bizi qəbul etmeyiniz həqiqətən də bizim üçün bir stimul idi. Biz o təcrübə ilə, belə məglubiyətlə ilk dəfə iddi qarşılaşmışıq, bir növbə sinmişdiq. Amma Sizinlə görüş bizim üçün böyük ruh yüksəkliliyi oldu və qayıtdıq, üç gün sonra çempionatda vacib oyunda qələbə qazandıq, həmin il yenə çempion olduk, Avroliqa qrupuna düşdük. Həmin qələbə bu yolda irəli atılan addımlardan biri oldu. Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Fikrimi sözlərlə tam çatdırıa bilmirəm. Teşəkkür edirəm.

President İlham Əliyev: Təşəkkür edirəm, çox sağlam ol. Xahiş edirəm ki, mənim salamlarımı bu gün burada iştirak etməyən futbolçulara da çatdırıasınız, həm yığma komandanın üzvlərinə, həm də digər komandanın üzvlərinə. Bilin ki, mən sizin oyunlarınızı imkan daxilində izləyirəm. Əgər Bakıdayamsa mütləq izləyirəm. Dünənki oyunu da izləmisişəm. “Kopenhagen”lə birinci oyunu da izləmisişəm. Ondan əvvəl Moldova komandası ilə oyunu da izləmisişəm və görünəm ki, nəinki nəticə var, gözləmə oyun var. Oyun olan yerde, iradə olan yerde mütləq netice de olacaq. Qayıdırəm sənən dediyin o məsələyə. Məhz bu iradə və ləyaqət hesabına siz o ədalətsiz qərardan sonra daha da möhkəm oldunuz. Yəni, bu, sizi daha da ruhlandırdı, sizi yeni qələbələrə apardı.

Tahir Gözəl: Cənab Prezident, Sizin dəstəyiniz bizim üçün çox böyük stimul oldu.

President İlham Əliyev: Mən də görürdüm ki, siz doğrudan da bu işe çox ürkələ yanaşırsınız. Bir var hansısa işə formal yanaşan, biri də var ürklə. Siz indi neinki qələbə qazanmaq istəyirsiz, - her bir insan, hər bir oyuncu, idmançı qələbə qazanmaq istəyir, - siz xalqı sevindirmək istəyirsiz. Bax, mən sizdə bunu görürəm. Siz qələbəyə sevindirmək üçün sevinirsiniz. Ona görə, mən bunu çox yüksək qiymətləndirirəm, sən də oyuncu kimi çox qiymətləndirirəm. Sən hələ çox oynamalısan. Mən biliyəm ki, sən veteransan, amma sən bütün “Qarabağ”da, milli komandaya da güc verirsən, onu bil. Sən çox gözəl oyuncusun. Sən demek olar ki, sehv buraxırsan. Sağ ol Rəşad, çox sağlam ol.

Tahir Gözəl: Cənab Prezident, biz keçən Avropa Liqasında olanda o, tarixi bir gün idi. İndi bu gün yeni bir tarix yazılıb. Bu gün Sizə üzərində Çempionlar Liqasının loqosu olan formanı təqdim etmək istəyirik. Siz bu klubun mənəvi rəhbərisiniz. Siz olmasaydınız, bunların heç biri olmayıacaqdı. Çempionlar Liqasının imzalanmış topunu da Sizə təqdim edirəm.

President İlham Əliyev: Təşəkkür edirəm. Onuncu nömrə verməsiniz? Çox yaxşı, çox sağlam olun.

Sonda xatire şəkli çəkdirildi.

Mehriban xanım Əliyeva - nəcib insan, qayğıkeş ana və dövlət xadimi

Onun zəngin fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva özünə xas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaranan, eləcə də, saf və ali dəyərləri ucuzaşdırıran mənfi meyillərə qarşı barışmaz mövqə tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsleri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmış fəaliyyəti və ölkədəki quruculuq proseslərində yaxınlaşdırıcı iştirakı ciddi elmi əsaslarə söykənir.

Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və feal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin 21 fevral tarixində imzaladığı Sərəncamlı ölkənin Birinci vitse-prezidenti təyin olunduq-



TƏRANƏ KƏRİMOVA,
YAP Səbail rayon təşkilatı
qadınlar şurasının sədri

dan sonra da qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini bildirib. Təyinatı ilə bağlı bildirik, Birinci vitse-prezident kimi bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərinə qurmaq niyyətindədir.

Digər tərfdən, Mehriban xanım Əliyevanın bu uğurlu təyinatı qədər Azərbaycan üçün gördüyü işləri nəzərdən keçirək, belə qənaətə gəlmək mümkündür ki, Birinci Xanım bundan sonrakı illərdə əvvəlki fəaliyyətini dövlət idarəciliyində daha sistemli şəkilde və uğurla həyata keçirəcək. Mehriban xanım, məhz bu sahələrde həyata keçirdiyi layihələr, gördüyü işlər sayesində xalqın etimadını, inanlığını və məhəbbətini qazanıb. Buna misal kimi, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlliyyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının,



məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini, minlərlə məhkum ailələrinin sevinclərə sebəb olan təşəbbüslerle çıxış etməsini və sair yüzlərle belə faktları sadalamaq olar.

**Birinci vitse-prezident kimi
Mehriban Əliyeva
bu işdə dövlət başçısına dəstək
olacaq**

Onu da qeyd edək ki, Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız ölkə daxilini əhatə etməyib. Onun təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar layihələr həyata keçirilib. Bu humanist missiya bütün dünyaya bəllidir və gözəl nümunədir. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva artıq yeni statusda, yəni indiyə qədər olan fəaliyyətini dövlət siyaseti seviyyəsində həyata keçirməkdədir.

Digər bir məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasetində sosial siyaset, xüsusən də, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı



ailelərin sosial problemlərinin həlli həmisi prioritet təşkil etməsidir ki, Birinci vitse-prezident kimi Mehriban Əliyeva bu işdə dövlət başçısına dəstək olacaq. Çünkü Mehriban xanım Əliyeva Heydər Əliyev

Fondunun prezidenti kimi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun milli dövlətçilik ideyalarının yeni nəsil lərə aşılanması üçün mühüm işlər görüb və bu istiqamətdə bitmeyən

potensiala malikdir.

**Azərbaycanın
beynəlxalq
nüfuzunun
artırılması
istiqamətində
Mehriban xanım
Əliyevanın danılmaz
işləri mövcuddur**

Mehriban xanım, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması, dünyada Azərbaycan mədəniyyətinin geniş təbliği istiqamətində də zəngin fəaliyyət göstərib. Bu baxımdan, Onun bütün fəaliyyəti boyu əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş mütəxəllif program və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstekləməklə, təmsil olunduğu cəmiyyətə yalnız fayda getirib. O, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadıq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə də xidmət edib. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində də Mehriban xanım Əliyevanın danılmaz işləri və fəaliyyəti mövcuddur. Onun zəngin fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.

Mən də fürsətdən istifadə edərək, dəyərli Mehriban xanım Əliye-

vani növbəti doğum günü münasibəti ilə təbrük edir, Azərbaycanımıza çiçəklənməsi, xalqımızın fıravun yaşaması istiqamətində aparıldığı yorulmaz fəaliyyətində uğurlar arzu edirəm.

"Nezavisimaya qazeta" Yerevanın sifarişini korlayıb

Rusiyada çıkan "Nezavisimaya qazeta" da bu günde "Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə etimadsızlıq bildirib" ("Zapad vînes borğe Azerbaydjan'a s İQ votum nedoverie") sərlövhəli məqalə dərc olunub. Bu materialın müəllifi, "sensasiya" yaratmaq iddiasında olan Artur Priymak adlı birisi bildirir ki, Türkiyənin Suriya ile sərhədində İŞİD döyüşünləri olması ehtimal edilən beş nəfər saxlanılıb, onlardan üçü azərbaycanlıdır. AZERTAC xəbər verir ki, "Kaspı" qəzətinin müxbiri Roman Temnikov Rusyanın "Vestnik Kavkaza" adlı nəşrində "Nezavisimaya qazeta" "Yerevanın sifarişini korlayıb" ("Nezavisimə qazeta" provalıla podred iz Erevana) sərlövhəli məqaləsində qeyd edir ki, "bu əhvalatda müəllif üçün ən ehəmiyyətli möqam - hələlik məhkəmələri olmamış ve İŞİD-ə mensubluğunu sübut edilməmiş saxlanılmış şəxslərin milliyyəti ve Türkiyənin həmin hissəsində demək olar ki, hər gün baş verən belə bir hadisənin olması (yeni, sərhədi keçməye cəhd göstərməkdə şübhə doğuran şəxslərin axtarışı və tutulması) faktıdır".

Roman Temnikov yazır ki, terrorcuların milliyyəti olmur, əks halda Priymak bütün dünyaya car çəkməli olardı ki, Suriyada həm onun öz ölkəsinin - Rusyanın, həm de Al üzvü olan bir sıra dövlətlərin və ABŞ-in vətəndaşları dəfələrlə saxlanılıb. Belə çıxır ki, Qərb tez-tez elə özü bərəsində "etimadsızlıq rəyi" yayır. R.Temnikov vurgulayır: "Lakin görünür, jurnalının qəbul etdiyi sifariş məhz azərbaycanlılara aiddir. Buna görə də Priymak gözlənilən qonorarın lezzətini əvvəlcədən duyaraq dərhal "coxdan gözlediyim bu azərbaycanlıları mənim yanına getirin" deyə qışkırb və sifarişi çox həvesle yerine yetirmeye başlayıb".

Müəllif dezinformasiyanın köklərini təhlil edərək yazır: "Priymak əməkçilər şəhəri Sumqayıtin məşhurluğunu "erməni talanları" ile əlaqələndirərək növbəti səfəhliyi ilə oxucuları şoka salır. Budur, məsələnin kökü! Əger səhəbet İŞİD barədədirse, "erməni talanları"nın buna nə ai diyyəti var?" Bu halda Priymak erməni xüsusi xidmətlərinə qulluq edən bədnam Fəxreddin Aboszdanın bu məsələni şəhər etməsi üçün ona müraciət edib və bununla də hər şey aydın olub. R.Temnikov bu qənaətə gəlir: "Ermənistən təbliğat-təşviqat maşınınızın izləri aşkar Görünür".

Məqalədə Sumqayıtda belə adlandırılın "erməni talanları"nın esas təşəbbuskarı olmuş, həmin günlərdə zərər çəkmiş 26 ermənidən 7-sini şəxsən qətle yetirmiş erməni Eduard Qriqoryan haqqında məlumatlar verilir. Bu talanların təşkilatçısı isə Mixail Qorbaçovun sifarişi ilə SSRİ DTK olub. Bu barədə 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında Xüsusi Əhəmiyyətli İşlər üzrə böyük müstəntiq Vladimir Kaliniçenko bütün dünyaya ətraflı məlumat verib. Sumqayıtlı başkəsən Eduard Qriqoryan həbs ediləndən sonra Femidadan uzaqlaşdırılıb, sonradan həbsdən azad edilib və hazırda Moskvanın Sergiyev-Posad rayonunda yaşayır. Məqalədə vurgulanır: "Özüne hörmət edən müəllif, ən başlıcası, özüne hörmət edən nəşr onun "otuz quruşa" satdığı Vətənin əhalisinin sayını belə bilməyən insandan müsahibə almaq üçün ona müraciət edə bilərmi?!"

Müəllif qeyd edir ki, Ermənistən fərqli olaraq Azərbaycan monoetnik deyil, çoxmillətli ölkədir. Multikulturalizm və çoxəsrlilik tolerantlıq fonunda bu müxtəliflik bizim dövlətimizin qurur mövzusudur. Bu baxımdan Ermənistən, xüsusən qraf İvan Paskeviçin etiraf etdiyi kimi, İrəvan xanlığı Rusiya imperiyasına birləşdirilən anda yeni yaradılmış İrəvan quberniyasının əhalisinin 3/4 hissəsini təşkil edən yerli azərbaycanlı əhali Azərbaycan torpaqlarında sünə şəkildə yaradılmış Ermənistən dövlətindən tamamilə qovulandıran sonra (Mesrop Maştotsun efiyopiyallarından plagiarism yolu ilə köçürüldüyü əlibanı və edəsəsillardan oğurlanmış xristianlığın birinci olaraq qəbul edilməsini saymasaq) öyünməyə heç bir əsası yoxdur. Bu gün həmin 75 fəiz əhali sıfır enib - ölkədə bircə nəfər də azərbaycanlı qalmayıb. Eyni zamanda, Azərbaycanda təxminən 35 min etnik erməni hələ də sakitcə yaşayır və özlərinin etnik mənsubiyyətini gizlətmir.

Belə azadlığın bir göstəricisi də ABŞ yəhudi konqresinin nümayəndə heyətinin bu yaxınlarda Bakıda olmuş üzvlərinin belə bir bəyanatıdır ki, yəhudilər Bakıda özlerini İsrailde və Nyu-Yorkda olduğu kimi hiss edirlər. Artur Priymak məqaləsində yazır ki, guya Azərbaycanda yaşayan etnik azlıqların nümayəndələri özlerinin etnik mənsubiyyətini gizlədir. Buna "Vestnik Kavkaza" nəşrində cavab veren Roman Temnikov yazır: "Görünür, məqalənin İrəvandakı sifarişçiləri, necə deyərlər, başqaları bərəsində də özlərinə görə mühakime yürüdülər. Əger onlar öz mənşələrinə görə utanırlarsa, onlara elə gəlir ki, etrafındakı adamların hamisi həmin kompleksdən əziyyət çəkir. 2001-ci ildə İrəvandakı "Poplavok" kafesinde Samtsxe-Cavaxetiya daşnaklarının liderlərindən biri Poqos Poqosyanın qətle yetirilməsi barədə haykülü əhvalatı yada salaq. Poqosyanı ona görə öldürmüdürlər ki, o, Şarl Aznavur ilə birgə şam yeməyi yeyən Robert Koçaryana onun türk mənşəli olmasına camaatın içinde xatırlatmışdı. Bu qəti "snund turkları" Robert Koçaryan və onun qonağı kafeni türk edəndən sonra o vaxtı prezidentin şəxsi mühafizə dəstəsinin əməkdaşları tərəfindən tördəlmüşdi".

"Nezavisimaya qazeta" Yerevanın sifarişini korlayıb" məqaləsinin müəllifi yazır: "Erməni bloqosferində və sosial şəbəkələrində məlumatlı adamlar həm Ermənistən prezidenti Serj Sarkisyanın, həm də onun arvadının bioqrafiyasının qararlı sehifələri barədə çoxdan açıq yazırlar. Sarkisyanın qaraçı mənşəli və onun arvadı Ritanın yezidilərə qarşı olması barədə yayılan məlumatlar getdikcə yeni-yeni təsdiqlər tapır. Dəqiq məlumdur ki, indiki prezidentin anası körpe yaşlarından dayak öz qaraçı valideynlərini itirib, sonra bir erməni ailəsi onu qızılığa götürüb və Dağlıq Qarabağa göndərib. Ermənistən birlinci xanımı Rita Sarkisyan dünyaya gələndən əvvəl onun anası - prezidentin qayınanası qazanc daılınca Yerevana gedib və şübhə doğuracaq dərəcədə uzun müddət varlı bir yezidi kürdün ailəsində qulluq kimi işləyib. Ermənilərin ənənələrinə müvafiq olaraq "şam tutanlar" və sonradan hər yerde şayə yayanlar da tapılıb. Buna görə də ər-arvad xeyanətləri ilə bağlı olan Ritanın valideynlərinin evində baş vermiş ailə qalmaqalları barədə bu gün yalnız tənbel adamlar bilmir".

"Vestnik Kavkaza" nəşrində dərc edilmiş məqalədə vurgulanır: "Bir halda ki, Artur Priymak İŞİD terrorizmi ilə Azərbaycan arasında paralel aparmaq barədə Yerevandan sifariş alıb, onda heç olmasa öz ağalarına kütbəyin şəkildə başa salsın ki, onların beynəlxalq terrorizmə aidiyəti tarixi faktdır. Bəri qoy o, özünün görkəmli əhəmiyyəti Oleq Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorizminin tarixi" ("İstoriə transnauionalñoqo armənskoqo terrorizma v XX stoletii") kitabı ilə tanış olsun. O, bu kitabdan "Daşnakşütün" və "Qıçak" erməni siyasi partiyalarının, habelə ASALA təşkilatının terrorçuluq fəaliyyəti barədə çox şey öyrənə bilər. Necə deyərlər, öz gözündə tiri görmür, özgə gözündə tük axtarır".



Mətbuat Şurasında Türk Dünyası Sənədli Filmlər Festivalı barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputati Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüsüşü. Mətbuat Şurasından AZERTAC-a bildirilər ki, görüşdə Türk Dünyası Sənədli Filmlər Festivalı etrafında fikir mübadiləsi aparılıb. Əflatun Amaşov Türk Dünyası Sənədli Filmlər Festivalının önemindən söz açıb. O bildirib ki, bu ideya dil, din, məişət, adət-ənəne yaxınlığı olan türk toplumlarının birbirilərinə daha sıx integrasiyası baxımından mühüm addımdır və Şura təşəbbüsə daim dəstək göstərməye hazırlır.



Qeyd edək ki, Türk Dünyası Sənədli Filmlər Festivalı Türk Dünyası Qəzetçilər Federasiyası tərəfindən həyata keçirilən təşəbbüsdür. Qurumun rəhbəri M.Dəmir, eyni zamanda, festivalın təşkilat komitəsinin de sədridir. Mətbuat Şurası və Bakı Dövlət Universiteti isə bu tədbirdin Azərbaycan üzrə tərəfdəşələridir. Festivala 7 türk dövlətləndən və ayrı-ayrı türk toplumlarından sənədli filmlər qəbul edilib. Məvcud xüsusda müzakirələrin aparıldığı görüşdə M.Dəmir məlumat verib ki, bu il sentyabrın 30-da İstanbulda festivala təqdim olunmuş filmlərə baxış keçirilecek və qaliblərin adları açıqlanacaq. Bundan sonra Qazaxistanda, Qırğızistanda, Şimali Kipr Türk Respublikasında və Makedoniyada laureat filmlərin nümayışı reallaşdırılacaq. Azərbaycanda da eyni prosesin oktyabrın 13-də və 14-ü həyata keçirilməsi nəzərdə tutulur.


Daha bir "Cek Pot" uduldu-88 min 560 manat məbləğində Yeni "Cüt Şans" ani lotereyası 236 min 916 ədəd uduşla istehlakçıların ixtiyarına verilir

Otereyalarda daha bir "Cek Pot" uduşu qeydə alındı: "5/36" lotereyasının 5 avqust tarixli tirajında 052084 və 052432 nömrəli lotereya biletlerinin sahibləri 88 min 560 manat məbləğində "Cek Pot"u şərklili udaraq, hərəyə 44 min 280 manat qazandılar. Qeyd etmək lazımdır ki, bu uduş "5/36" lotereyasında 2017-ci il ərzində qeydə alınan altıncı "Cek Pot" uduşudur. 6 yanvar tarixli tirajında 112 min 120 manat məbləğində cari ilin ilk "Cek Pot" uduşunun sevinci yaşınan bu lotereyada son dəfə may ayının 23-də 78 min 715 manat məbləğində "Cek Pot" udulmuşdu. Lakin intellektual lotereyalar arasında ənənəvi uduş yarışı davam etməkdir və "5/36" lotereyasında "Cek Pot" uduşu qeydə alındıqdan sonra, ilk baxışdan belə görünen bilerdi ki, lotereya iştirakçıları əsas diqqətlərini "6/40" lotereyasının möhtəşəm "Cek Pot"una yönəldəcəklər. Bu mənəti "5/36" lotereyasına maraq azalmalı idi. Lakin "5/36" lotereyası "Cek Pot" uduş üzliyi üzrə liderdir və müyyən mənənədən stabil iştirakçı qrupuna malikdir. Bu lotereyanın daimi iştirakçıları özlerinin tərtibləri rəqəm kombinasiyalarına daha çox güvənirdilər və bu inam da özünü doğruldu. Daha ki əhmətəniz möhtəşəm uduş sevincini daddi.

Yeri gəlmışkən, "5/36" və "6/40" lotereyalarının populyarlığının səbəblərindən biri də yəqin ki, tirajda iştirak edən rəqəm kombinasiyalarının iştirakçıların özleri tərəfindən müyyən edilmesidir. Maraqlı burasıdır ki, iştirakçıların bir qismi üçün bu bir əyləncədir. Onlar bir qayda olaraq yaxın dost-tanışlarının ad günlərində, telefon nömrələrində və yaxud avtomobilərinin nömrələrindəki rəqəmlərdən istifadə etməklə rəqəm kombinasiyalarını tərtib edirlər. Lakin bu lotereya iştirakçıları içərisində ehtimal nezəriyyəsinə müraciət edərək rəqəm kombinasiyalarını əvvəlcədən müyyənəşdirməyə çalışan intellektuallar da az deyil. Son illərdə rəqəm kombinasiyalarını əvvəlcədən müyyən edən yüzlər, bəlkə de minlərlə iştirakçı müxtəlif uduşlara sahib olublar. Bu iştirakçılar sanballı bir uduşə sahib olarkən uduşlarının sevincini yasaqla yanaşı, həm də öz intellekt və intuisiya ilə qürur duyurlar. Yeri gəlmışkən, "5/36" lotereyasının 5 avqust tirajında 88 min 560 manatı udan biletlerdeki uduşlu beş rəqəm kombinasiyasi bilet sahibləri tərəfindən müyyən edilib. Son aylarda fəaliyyətə başlayan "4+4" lotereyasında da rəqəm kombinasiyaları iştirakçılar tərəfindən müyyən edilə bilər. Beləliklə, "5/36", "6/40" və "4+4" lotereyalarında rəqəm kombinasiyalarını tərtib edin, satış məntəqələrində pulsuz paylanan xüsusi blanklarda qeyd edərək lotereya terminalına daxil edin və mehəz Siz istəyin rəqəmlərin qeyd olunduğu biletin alın. Təbii ki, hazır lotereya biletlerini lotereya satış məntəqələrindən, "MiliÖN" terminallarından ala bilərsiniz. Lakin lotereyalarda iştirak etmək üçün ən sade yol, evdən çıxmadan, www.azerlotereya.com saytından yararlanmaqdır. Seçim də uduş da sizlikdir...

Uduş üçün isə imkanlar yeterincedir. Təkce bir faktı vurğulamaq olar ki, fəaliyyətdə olan beş tirajlı lotereyada, yalnız tirajdan tiraja keçən uduşların həcmi 750 min manatdan çoxdur. Ani lotereyalara gəldikdə isə hazırda bazarda fəaliyyətdə olan ani lotereyalarda oynanılan uduşların sayı milyon ədəddən çoxdur. İnamla qeyd etmək olar ki, son bir neçə il ərzində, yüz minlərlə istehlakçının her gün, her saat, hər an sinaqdan çıxardığı ani lotereyaların populyarlığı iştirakçıların lotereyalara olan möhkəm inamlarının təzahürüdür. Ani lotereyaların iştirakçılar arasında rəqət-bətə qarşılışmasını nəzərə alan "Azerlotereya" müxtəlif zövqlərə uyğun ani lotereyaları iştirakçıların ixtiyarına verməkdə davam edir.

Budur, populyar ani lotereyalar ailəsinə daha bir lotereya - "Cüt Şans" daxil olur. Oyun qaydaları ilə tanış olduqda görürük ki, bu ani lotereyanın oynanılma qaydası sadəliyi ilə fərqlənir. Lotereya biletinin üzerinde yerləşən üstüortülü "Oyun 1" və "Oyun 2" zonasında yerləşən oyun xanalarının qoruyucu səthini pozduqdan sonra, həmin xanalarда üç eyni mebləğ eks olunubsa deməli həmin mebləği əddunuz. "Oyun 2" zonasında yerləşən xanaların qoruyucu səthini pozmaqla eyni uğuru yaşıya bilərsiniz. Biletiniz her iki oyun zonası üzrə uduşlu olarsa, uduşlarınız cəmlənir. Sizin üçün təki belə də olsun! Yay mövsümü, qayğısına tətil, iştirahət günləri başa çatmaqdadır. Həyat ritminizi dəyişin və ən əsası - nikbin olun. Uduş nikbinlərin qismətidir. Özünüze güvənin, lotereyalarda iştirak edin və mütləq udun...



Bakı şəhəri, Nobel prospekti 13A,
www.azerlotereya.com AZƏRLOTEREYA

Serj Sarkisyan: xalqını harraca çıxarmış insan

2014-cü il, yanvarın 24-ü. Cənubi Koreyanın nüfuzlu "Chosun ilbo" xəbər saytı "Ermənistən prezidenti Cənubi Koreyaya gələn tibb turistləri arasındadır" başlıqlı məqalə dərc edir. Məqalədə bildirilir ki, Cənubi Koreyada sürətli inkişaf edən tibb turizmi bizesi ilk dəfə olaraq xarici ölkənin dövlət başçısını - Ermənistən prezidenti Serj Sarkisyanı cəlb edir. "Yanvarın 9-da qara sedanlar və polis eskortunun müşayiəti ilə Ermənistən prezidenti ölkə paytaxtı Seulun zəngin Qanqnam səmtində yerləşən və "CHA Health Systems"ə məxsus olan "Chaum" bərpa mərkəzinə gəldi. S.Sarkisyanı müşayiət edənlər arasında Rusiyada yaşayan erməni iş adımı da vardi".



əymeyərək enerjili, aktiv, çılğın yaşam dövründən ayrılmak istəmirdi?!

Əcəba, Serj Sarkisyan gəncliyindən qəhrəmanlıqlar etmişdi ki, o dövrü bərpa etmək, ahılıq dövrü ilə letargiya yuxusundan ayılma prosesi kimi vidalaşmaq istəyirdi mühəqqəti olsa belə?

Ermənistən prezidentinin imkanı olsa,

zərər alsaq ki, komsomol biletinin verilmə tarixi 1982-ci ildir, onda növbəti sual ortaya çıxır: 14 yaşı olarken sovet uşaqlarının ucadtutma hamisi komsomola keçdiyi halda Sarkisyan niyə 28 yaşda bilet alıb?

"Exo Moskva" qəzetinin Baş redaktoru Aleksey Venediktov "48 dəqiqli" verilişinin 2009-cu il 22 aprel tarixli buraxılışında Levon adlı şəxsin SMS-ni oxumuşdu. Orada yazılmışdı: "Əvvələ, Serj yox, Serjik. O, Ermənistən prezidenti deyil, heç mənşəcə erməni de deyil, Yevlax-Ağdam qaraçısıdır, hakimiyəti isə qəsb edib. Diktator və ondan da artıqdır. Sarkisyan bir çox Qarabağ qəhrəmanlarının qatılıdır. Onun Monte Melkonyanın da qətlində eli olduğu bildirilir. Ola bilsin ki, Melkonyan şəxsən kürəyindən güllələyib".

Daha sonra Venediktov digər məqama diqqət çəkib. "Sarkisyan 1954-cü il 30 iyunda anadan olub. Atası İrəvan əsillidir, repressiya olunub. Görünür, o, Xankəndidən gizlənmiş və buna görə de Serjik ata adını komsomol biletində göstərməyib". Daha sonra Serjikin komsomolla yolu ayrılib. Venediktov sözügedən müsahibəsində deyir ki, Sarkisyan Xankəndi şəhər komsomol komitəsinin sədri işləyib, ikinci katibi isə Robert Köçəryan olub. Daha sonra Sarkisyan Dağlıq Qarabağ Kommunist Partiyası birinci katibinin köməkçisi kimi çalışıb.



siyə höbsxanasından qardaşı xilas etdi. Bir qədər keçdi, İrəvan höbsxanasına salınmış Pzo da azadlığı buraxıldı.

2010-cu ildə isə Razdan sement zavodunun sahibi, "Mışa Piterski" ləqəbi ilə tanınan "qanuni oğru" Mikael Azatyan qatlı yetirildi. İrəvanda bu qətlən sıfarişçisinin Aleksandr Sarkisyan olduğu deyildi.

Ermənistən prezidentinin digər qardaşı, ölkənin Tunisdeki sahib səfiri, indise İrvann Dövlət Universitetinin qeyri-rəsmi rektor olun Leonov Sarkisyan da çoxsaylı qanun pozuntuları töötəmiş şəxsdir. Milyarder olduğu vurğulan Leonov Sarkisyan İrəvanda onurlarla yaşayış binasını inşa etmiş tikinti şirkətlərinin, supermarketlər şəbəkələrinin, ərzaq və yanacaq idxlə ilə məhsul olan konsernlərin, meyvə-konserv zavodlarının, otellərin və s.-nın sahibidir.

Azatsız qalmış Nora

... Xankəndi, ikimərtəbeli, geniş, böyük bina. Ermənistən prezidenti Serj Sarkisyanın anası Nora (əslində Nairə) Sarkisyan bu evde yaşayır. Evin qarşısında sutkaboyu iki hərbçi və bir polis keşik çekirler. Binanı və orada yaşayan qoca Noranı göz bəbəyi kimi qoruyurlar. Amma icazə və sıfariş almış jurnalistlər gələndə mühafizəciler dərhal yan küçəyə keçir, "heç bir mühafizə olmadan yaşayan Nora nənə"nin media mənsubları ilə görüşü baş tutur.

Yevlax, Ağdam və Xankəndidə "adi toxucu" işləmiş Nora mərhuməri Azat Sarkisyan'dan danışlığı çox sevir. "Dəmirçi idi, zəhmətkeş, sadə, qururlu insandı. Meni çox sevirdi. Övladları isə bir dərdləri olan kimi yanına qaçırdılar. Atalarından məsləhəti sonra alardılar. Üç oğlum həmişə sözlerime qulaq asıblar", - Nora Sarkisyan deyir.

Lakin o, oğullarının gerçək atasının Azat Sarkisyan yox, Xankəndidə yaşamış və sonra da çox müəmmalı şəkildə ölen Ro-

english.chosun.com/site/data/html_dir/2014/01/24/2014012401684.html

Armenian President Among Health Tourists in Korea

Korea's booming medical tourism industry has for the first time attracted a foreign head of state as the Armenian president had rejuvenation treatment here recently.

Armenian President Serzh Sargsyan was driven by a convoy of black sedans to Chaum Center in Gangnam on Jan. 9 led by a police escort. Chaum is a rejuvenation clinic run by CHA Health Systems.

Accompanying Sargsyan were the ex-president of a former Soviet satellite nation and a Russian tycoon from Armenia. The tycoon had also been part of Russian President Vladimir Putin's entourage on his state visit last year and experienced the clinic's service at the time.

Tara's Hyo-min Stars as Love Messenger in Japanese Flick

Bundesliga Points to Ryu Seung-woo as Rising Star

Most Read

- Plastic Surgery Clinic Fined for Tower Made of Patients' Bones
- Armenian President Among Health Tourists in Korea
- N.Korea Sends Defectors' Families to...

Courtesy Photo

Sayt S.Sarkisyanın klinikada çəkilmiş fotosunu da dərc etmişdi. Fotoda kresloda yayxanaraq oturmuş S.Sarkisyanın yanında Rusiya ermənilər ittifaqının sedri, milyarder Ara Abramyan ve Ermənistən Dövlət Mühafizə Xidmətinin rəis müavini Vaçik Kazaryan vardi. Dağlıq Qarabağdakı separatçı rejimin sabiq rəhbəri arkadi Qukasyan foto ya düşməmişdi.

Yanvarın 9-da "Chaum" klinikasında müalicə kursuna başlamış S.Sarkisyan lülə hüceyrələri terapiyası, qocalmağa qarşı terapiya və s. "bərpa programları"ndan yaranıb. S.Sarkisyanın "bərpa"sı üçün "Chaum" klinikasına 200 Koreya vonu və ya təqribən 185 min dollar ödənmişdi. Seuldəki klinikada lülə hüceyrələrinin implantasiyası proseduruna məruz qalan S.Sarkisyan bu minvalla "cavanlaşmağa" çalışırdı.

Qalmaqlı məlumat və xüsusiələrə də foto yayılan sonra Ermənistən Cənubi Koreyadakı səfiri Armen Sarqyan vəzifəsindən dərhal kənarlaşdırılmışdı.

Di gel, sərr artıq faş olmuşdu və ermənilər de anlımışdır ki, İrəvanda ziyanlılarla siyasetçilərin "Qəddar cırdan", kütənlənse "Serjik" adlandırdığı təsəmərək, natamamlıq kompleksinə mübtəla, keçmişə şübhəli, aqressiv və yalançı insan qocalmaqdən qorxur. Daha doğrusu, o, cavan, öz aləmində "cazibədar" qalmaq istəyir. Amma niyə, nə üçün? Serj Sarkisyanın gəncliyi o qədərmi maraqlı hadisələr, qəhrəmanlıqlar, ekstravaqant eməllər, unudulmayacaq qədər dəyərlə olaylarla dolu idi ki, o, qocalığa boyun

beləki indi yuxuya verilib gələcəkdə ayılacağı vəd olunan kriogen eksperiment mənsubuna könüllü olaraq çəvirlərdi. Eksperiment könüllünün yuxuya veriləndən sonra vücdən dundurularaq xüsusi mayeli kapsula yerləşdirilməsini nəzərdə tutur. Daim mənfi temperaturda saxlanan kapsul esrlər sonra açılacaq və kriogenşünasların dediklərinə görə, həmin adam da ayılacaq. Belə eksperimentin absurdluğu göz qabağında olsa da, Ermənistən üçün simvolik olardı.

Çünki Ermənistən postsovət məkanindəki dövlətlər arasında yegane ölkədir ki, perspektivləri qaranlıq, siyasi idarəetmə mexanizmləri donuq, hakimiyətdəki insanlar canlı ölü, inkişaf trayektoriyası isə çoxdan üzüshağı yuvarlanaraq mənfiyə çəvrimi bir məkandır. Yəni "failed state", itirilmiş dövlət.

Həmin o bilet

1982-ci ildə verilən N 12000631 sayılı komsomol biletini bir çox suallar doğurub. Belə ki, komsomol biletində 1954-cü ildə doğulan Sarkisyanın adı Serjik olaraq göstərilib, en qəribəsi isə odur ki, "atasının adı" qrafası boş buraxılıb. Bundan əlavə, bellidir ki, Serjik Sarkisyan Xankəndidə doğulub, burada yaşayıb və işləyib. Sovet sistemində isə demir intizam vardi - kim harda yaşayıb-işləyirdi, oradan da sənədini alırdı. Ona görə sual yaranır: necə olur ki, Sarkisyan komsomol biletini Ağdamdan alıb? Nə-

Dağlıq Qarabağda yaşadığı zaman avtobus sürücüsü və qaz texniki işləmiş Şaşik pullanandan sonra, ermənilər demisək, "qudurdu". Ermənistən parlamentinə deputat "seçilmiş" bu şəxs axşamlar İrəvanın ən bahalı restoranlarında öz qaraçı xisletinə uyğun eyş-işrət məclislərində olur, səhərlər isə parlamente yarıyüxulu, "yorğun" vəziyyətdə yollanırdı.

2005-ci ildə isə o, ABŞ-a istirahətə yoldanmışdı və "cib xərcliyi" qismində də 30 milyon dollar aparmışdı. Təbii ki, amerikalılar Şaşik hava limanında saxlayıblar, ölkəyə buraxmayıblar və Ermənistən preziden-

Serj Sarkisyan: xalqını harraca çıxarmış insan

man adlı qaraçı olması barədə iddiaları cavablamır. Əslində, erməni jurnalistlər mərhum Romanla bağlı sual verməyə cəsarət də etmirlər. Qarabağlı ermənilər isə deyirlər ki, Serj, Levon və Aleksandr Sarkisyanların gerçek ataları dəmirçi işləmiş Azat Sarkisyan yox, 37 yaşında ölen Yevlax qaraçısı Romandır.

Noranın özünün də Xankəndidə məhz Yevlaxdan "gelmə" olduğu vurğulanır. Şəhərdəki qoca ermənilər arasında hələ də "Roman kimi, Nora da əslində qaraçı olublar, sonradan bu qadın "ermənileşib" söyleyənlər var. Levon Sarkisyanın arvadı Avriqanın isə yezidi kürd esilli olduğu, amma bunun Ermənistən mediasının və hakimiyətinin nədənse ciddi-cəhdələ gizlətdiyi iddia olunur.

Görünür, anormal kollektiv düşüncə tərzinə malik olan İrəvan hakimiyəti qaraçı və yezidi olmayı qəbahət bilir ki, bu da zoologiya şovinizm və irqçılık yanaşı, ifrata varmış natamamlıq kompleksinin təzahüründən başqa bir məsələ deyil.

Azərbaycandan fərqli olaraq, Ermənistanda fərqli etnik mənsubiyətə ifrat döyümsüzlük var. Boşalar və ya erməni qaraçları - qaraçı xalqının ən hüquqsuz subetnik icması sayılır, onlar ermənidən daha çox erməni kimi görünmək xatirinə erməni ad və familiyaları götürür, məmən qədər öz mənsubiyətlərini gizlədir, özlərini qızığın qırqoran təessübkeş kimi təqdim edirlər. Amma antropologiyalarındaki uzaq Hindistanın açıq-aydın izləri onların gerçek kimliyini dərhal biruze verir.

Qumar, rüşvət, talan və tamah

Erməni siyasi texnoloq Armen Bədəlyan Ermənistandakı olduqca ağır sosial-iqtisadi vəziyyət hökm sürdürüünü bildirib. Ekspert eləvə edib ki, bu vəziyyət günü-gündən pisləşir. Ermənistanda sürətə əhalinin qocalması prosesi de gedir. Beynəlxalq Humanitar İnkişaf Mərkəzinin eksperti Aşot Xurşudyan qeyd edib ki, Ermənistanda uşaq dünyaya getirmək qabiliyətində olan hər 10 qadına ancaq 15 uşaq düşür, hansı ki, əhali artımı və demoqrafik böhranın qarşısının alınması üçün hər 10 belə qadına 20-21 uşaq düşməlidir.

Bütün bu problemlər ölkə rəhbərliyini narahat etmir. Hakimiyət nümayəndələri harin həyat tərzi keçirirlər, acinacaqlı vəziyyətdə olan erməni xalqı qarşısında onların vicdanları heç ağrır. Xalqdan oğurlanan pullar hesabına necə yaşamağın ən yaxşı nümunəsini prezident Serj Sarkisyan göstərir. Onun bahalı alkoqol, kokainə və kazinoya hərisliyi haqda Ermənistanda ancaq lallar danışır.

Məselən, İrs Partiyasından olan millet vəkili Zarui Postancyan Ermənistən prezidentinin qumar düşkünlər olduğunu, Avropana yollanaraq kazinolarda milyonlarla dollar ududunu defələrlə söyləyib. Bu, Postancyanın maksimum hay-küy salmaq istəyi ilə yox, ince şəkildə düşünülmüş planla bağlı olub. 2013-cü ilde Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı səhəbtədə Kreml başçısı S.Sarkisyanın sonuncunun qumar oyunlarına sevgisi barədə işaret

edib. Ardınca Sarkisyan Avrasiya Gömrük İttifaqına qoşulmaq haqqda qərar qəbul edib. Bundan duyuq düşən avropanıllar isə onlara atan Sarkisyanı. Postancyan vəsítəsilə dərs vermək istəyiblər - kazino səhəbtini ortaya atmaqla.

Ermənistən hakimiyətində qumarbazlıq daha geniş yayılıb və onları şüurlu şəkildə həyata keçirirlər. Məhz buna görədir ki, Sevan, Saxkadzor və Cermukda qumarxanalar yaradılıb. Halbuki, Sarkisyan hakimiyətə gelməmişdən evvəl gənclərə əlaq öyrədəcəkləri və dəyərləri qoruyacaqları barədə pafoslu çıxışlar edirdi.

Ermənistən hakimiyəti dünəyada nə qədər "gözəl" işlər varsa, onları təbliğ etməklə məşğuldur. Məsələn, alkoqollu içkilər, siqaret, porno, qumar və s. Aydın məsələdir ki, bunu məqsədi şəkildə həyata keçirirlər və məqsəd insanların şüurlarını məhv etmək və onları xəstəyə çevirməkdir. Ən azından bunları dövlət həyata keçirməlidir. Ancaq həqiqət budur ki, Ermənistən iqtidarından olanlar özləri ən böyük qumar xəstələridir. Bundan artığını onlardan gözləməyə dəyərmə? Bu suali ermənilər özləri özlərinə vərirlər...

Sarkisyan və onun "ümummilli kürəkən" i

1991-ci ildən bəri Yerevanda hakimiyətlər, prezidentlər, parlamentin heyətləri, dövlət qurumlarının adları və nazirlərdən tutmuş, adı məmurların gelirlərinin miqyası dəyişsə də, bir məqam konstant ədədi kimi dəyişməz qalır. Həmin məqam ümidsizlidir. Ermənilərin indi ən çox ehtiyac duyduqları nəsne ümidi: çörəkdən, puldan, həyat təminatından, sabaha olan perspektivlərdən də üstün bir məsələ.

Ümidsiz insanların toplusu dövlət, onların davranışlarının məcmusu cəmiyyət olmadığı kimi, seçimləri də məntiq olmur. İrəvandakı hakimiyət idarə etdiyi insanların məhz belə marginal, siyasi istəkləri yalnız donqultular və ən yaxşı haldə küçədəki qış-qırıqlara, meydanlardakı hayqırıtlara çevrilən kütləyə çevrilməsinə can atır.

Ermənistanda prezident Serj Sarkisyanla yanaşı, onun ailə üzvləri də dövləti idarə edən bandokratianın rəhbərləri sırasındadır. Dövlət başçısının arvadı Rita Sarkisyan onlarla şirkət, iki holdinglər, supermarketlər şəbəkələrindən tutmuş, zavod və fabriklərə sahiblik edir, ailənin kürəkəni Mikael Minasyan da kiçik olıqarxlardan sayılır. Serj Sarkisyanın qızını alandan sonra bu adam ermənilərin "ümummilli kürəkəni" statusunu qazanıb və toydan az sonra bir sira iki şirkətləri, konsernləri, holdingləri elə keçirib. Indi isə Minasyanın varidəti yüz milyonlarla dollarla ölçülür.



Ermənistən iqtisadiyatlarda artıq elə bir sahə, sektor qalmayıb ki, orada kürəkənin planlarının reallaşması üçün tədbirlər planı həyata keçirilməsin. Ölkəyə ərzəq məhsullarının idxləndən tutmuş, ordunun silahlı təminatına qədər ən geniş miqyasda Minasyan şirkətlər quraraq yeni inhisarçı rolunu yerinə yetirir.

Kiçik və zavallı Ermənistən

Böyük dövlətlərin maraqları kiçik və zavallı Ermənistəna ağırlıq etdiyi üçün indi İrəvanın belinə daşına bileyəcindən ağır yük qoyulmuş icevan ullağını xatırladır. Üstəlik, iqtidarin daxili siyasetinin yalnız "hami və hər şey bizim üçündür, narazılardan özlərindən küssünlər" prinzipine kökləndiyini xatırlasaq, Sarkisyan hakimiyətinin ölkədəki fəlakət həddinə çatmış problemləri həll etmək gücündə olmasını təhlil etməyin özü sadələvhələk olardı.

Daxili və xarici siyasetin naqisiliyi ilə yanaşı, Ermənistən daha bir bələsi kütleyə qərinələrdən bəri sıridan "Böyük Ermənistən" idefiksidi. Qonşu ölkələrin ərazilərinə göz dikməyə, həmin torpaqları "özünün-



küleşdirmək" şizofreniyasına əsaslanmış bu idəya aqressiya, işğalçılıq, terror və qəddarlıq olsa da, Sarkisyan iqtidarına sərfəlidir. Çünkü xarici ölkələrdə yaşayan erməni diasporun pullarından ianələr dilənməyə imkan verir.

Ianələrin gelişinə hesablanmış hakimiyət və onun idarə etməyə çalışıldığı iqtisadiyyatın halını anlamaq istəyənlər Ermənistənda baş verənlər barədə məlumatları oxuya bilərlər. Nə yazış ki, ermənilərin özləri tale yazılarına, fatuma inanaraq həqiqətin aşkar hərflərini hələ də oxuya bilmirlər.

Elçin Alioglu

25 avqust 2017-ci il

Ermənistan cəzalanmasa, münaqişənin həlli uzana bilər

Elçin Mirzəbəyli: "İşgalçi ölkə yaranmış cəzasızlıq şəraitindən sui-istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinin davam etdirilməsinə imkan verməyəcək"

Ermənistanın işgal etdiyi Azərbaycan ərazilərində separatçı-terrorçu meyillərini gücləndirməyə çalışması və xaricdən terroru dəstələrin gətirilərək, yerləşdirilməsinə beynəlxalq güclərin, xüsusişlədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin seyrçi qalmaları onların münaqişənin həllinə ikili standartlardan yanaşmalarının göstəricisidir. Xüsusişlədə, 2001-ci ilin mart ayından işgal olunmuş Azərbaycan ərazilərində yaşayan ermənilərə qondarma qurumun ve Ermənistan Respublikasının vətəndaşı olduqlarını təsdiq edən yeni "pasportlar"ın verilməsi beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır.

Söz yox ki, bu cür özbaşinalıq və vandallı emellərə Azərbaycan susqunluq göstərə bilmez. Bu baxımdan, siyasi analitiklərin qeyd etdiyi kimi, aprel döyüşlərinin təkrarlara biləcəyi ehtimal olunur. Politoloq Elçin Mirzəbəyli "Səs" qəzetiñə açıqlamasında bildirdi ki, növbəti aprel döyüşlərinin başlayacağı təqdirdə, Ermənistanın bir dövlət kimi məhv olması reallığa çevriləcək: "Dünya birliyi də, ictimaiyyəti də, BMT-yə üzv olan dövlətlər bu faktları təsdiq edirlər. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtlərə uyğun olunması ile bağlı dörd qətnaməsi var. Bundan başqa, müxtəlif beynəlxalq təşkilatların Azərbaycan ərazi bütövlüyünü dəstekleyən sərhədlerinin toxunulmazlığını vurğulayan müvafiq sənədləri var. Bütün sənədlər, eyni zamanda, ölkənin ərazi bütövlüyünün BMT səviyyəsində tanınması Azərbay-



cəna imkan verir ki, öz ərazi bütövlüyü təmin olunması üçün müvafiq addımlar atsın. Yeni məsələnin bir tərefi budur. Burada artıq beynəlxalq ictimaiyyətin mövqeyi və yaxud qeyri hansısa bir tərefin mövqeyi her hansı bir əhəmiyyət kəsb etmir. Çünkü Azərbaycan öz addımlarında beynəlxalq hüququn prinsiplərinə öz sərhədlerinin toxunulmazlığına və ərazi bütövlüğünün təmin olunmasına istinad edir. Digər tərefdən, təbii ki, əger bu gün Dağlıq Qarabağ münaqişəsi həll olunmayıbsa, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyibse, işgalçi qüvvələr Azərbaycanın mülki əhalisini ateşə tutub günahsız insanları qətle yetirirse, burada məsuliyyət beynəlxalq ictimaiyyətin və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vəsittəçilik missiyasını yerinə yetirən və BMT qətnamələrinin icrasına görə məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə düşür. Bu güne qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında əsas səbəbkarlar: danışıqlar prosesinin davam etdirilməsinə manələr yaradır: "Hər hansıdan beynəlxalq güclər tərəfindən Ermənistana qarşı her hansı bir sanksiyanın tətbiqi meydanda yoxdur. Nə qədər ki, beynəlxalq hüququn ikili yaşıaması davam edəcək və Ermənistana münasibətdə forqlı bir davranışın ortaya qoyulacaq, işgalçi ölkə yaranmış cəzasızlıq şəraitindən sui-istifadə edərək, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinin davam etdirilməsinə imkan verməyəcək".

ləq Qarabağ məsələsi ilə bağlı olan faktor deyil. Bu gün, bütövlükde dünya ədaletin gücü üzərində deyil, gücün ədaletin üzərində hərəkət edir.

E.Mirzəbəylinin mövcud yanaşmalarla əsaslanaraq, gəldiyi qənaətə görə, BMT Təhlükəsizlik Şurasının qərarları şuranın daimi üzvlərinin maraqlarına xidmət edir: "Yəni həmin məqamlar da problemin həlli üçün hərəkət keçirilir. Oradakı qurum üzvlərinin maraqları təmin olunmur. Ayri-ayri dövlətlər arasında geosiyasi çekişmələr var. Təbii ki, bu halda qətnamələrin icrası istiqamətində her hansı addım atılmış. Yəni real situasiya göz qabağındadır. O zaman qədər ki, beynəlxalq hüququn prinsipləri əsas faktor sayılmayacaq və geosiyasi maraqlardan, öne keçməyəcək, şübhəsiz ki, ATƏT-in Minsk Qrupu da və digər bu kimi vəsittəçilik missiyasını yerinə yetirən beynəlxalq vəsittəçilərinin də göründüy işlər bundan uzağa getməyəcək".

Politoloq onu da bildirdi ki, artıq Ermənistan uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında gedən danışıqlar prosesinin davam etdirilməsinə manələr yaradır: "Hər hansıdan beynəlxalq güclər tərəfindən Ermənistana qarşı her hansı bir sanksiyanın tətbiqi meydanda yoxdur. Nə qədər ki, beynəlxalq hüququn ikili yaşıaması davam edəcək və Ermənistana münasibətdə forqlı bir davranışın ortaya qoyulacaq, işgalçi ölkə yaranmış cəzasızlıq şəraitindən sui-istifadə edərək, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinin davam etdirilməsinə imkan verməyəcək".

GÜLYANƏ

Ağsuda vətəndaşlarla ailə, qadın və uşaq məsələləri ilə bağlı görüş keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşlarla görüş davam edir. Avqustun 29-da Ailə, Qadın və Uşaq Problemürləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağsu rayonunda saat 11:00-da Ağsu Yaradıcılıq Mərkəzində vətəndaşlarla görüş keçirəcək.

Dövlət Komitəsinin mətbuat xidmetindən AZƏRTAC-a bildirilib ki, görüşdə Qobustan, Şamaxı, Qəbələ, İsmayılli, Ağsu rayonlarının sakinlərinin qadın və uşaq hüquqlarının müdafiəsi, məşgulluq, saqlamlıq və digər məsələlərlə bağlı müraciətləri dinleniləcək. Həmcinin vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Ağsu rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.



Dövlət İmtahan Mərkəzi: yeni imtahan modelləri üzərində müzakirələr aparılır

Hazırda Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) yeni imtahan modeli üzərində müzakirələr aparır. Dəyişikliklərin, yeni modelin sentyabrda ictimaiyyətə təqdim olunacağı nəzərdə tutulur. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirler. Yeni model hazırlanğından onun gələcəkdə hansı formada olacağını söyləmək mümkün deyil. Müzakirələr bitdikdən və hüquqi normativ sənədlər hazırlanıqdan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək. Bunu AZƏRTAC-a müsahibəsinde DİM-in mətbuatla iş sektorunun müdürü Xanlar Xanlarzade deyib. Onun sözlərinə görə, DİM ümumtəhsil piləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını heyata keçirən, təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkezələşdirilmiş qaydada heyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulu yənə də DİM tərəfindən heyata keçiriləcək.



Adımız-andımız
QA-RA-BAĞ!!!

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Biz, azərbaycanlılar futboldan danışkən, adətən xarici klublar, yaxud da yiğma komandalar haqqında mülahizələr söyləyir, nəticədə nəyə görə milli klublarımızın, ya da milli yığmamızın eyni uğurlar qazanmamasından təəssüf hissələri keçirirdik. Məglubiyyətlər, acı hissələr yaşamaq, bunu azarkeşlərə yaşatmaq isə, sanki boyumuza biçilmişdi. Böyük fərqli məglubiyyətlərdən isə, danışmağa dəyməzdə...Ən yaxşı halda, "top yumrudur" deyib, özümüzə təşkinlik verir, ya da ki, digər idman növlərində qazanılan parlaq qələbələrlə futbol məglubiyyətlərini ört-basdır edirdik.

"İnam və ümid sonda ölü" deyiblər...

Zaman keçidkə, futbolçularımız da vaxtile alındıqları acı məglubiyyət atəşləri üzərinə eldə etdikləri az-az qələbələri ilə su çileyirdilər. Hələ 1998-ci ilde Azərbaycan millisinin İsveçrə üzərində qazandığı tarixi qəlebəsini xatırlayarkən, həmin gün sevincini demirəm...Avropanın "cırtdan" komandalarını demirəm, Finlandiya, Norveç, Türkiyə və s. ölkələrlə yanaşı, post-sovet ölkələrinin futbol yığmaları üzərindəki qələbələrini də unutmaq insafsızlıq olardı.

Üstəlik, MDB ölkələri arasında keçirilən "Birlik kuboku"nda "Neftçi"nin, "Xəzər - Lənkəran"ın, "İnter"in qələbələrini də buraya əlavə etsək, xüsusiş, Ermənistanın "Ararat", "Pünkük" kimi klubları üzərindəki qələbə sevinclərini xatırlasaq, fitbolumuzun bizizi sevindirmədiyini deyə bilərik. Ancaq...

Ancaq inkişafın da zəif getdiyi bəlli idi. Avroku-bokların, Dünya və Avropa çempionatlarının seçmə mərhələləri zamanı ugursuzluqlarımız ugurlarımızdan çox idi.

"İnam və ümid isə sonda ölü" deyiblər və bəlkə də avqustun 23-də "Qarabağ" adlı klubumuzun Danimarkanın "Kopenhagen"ini həttə qələbəyə bərabər məglubiyyətlə keçməsi həmin hissi tam mənada reallığı ilə yaşıatmış oldu. Biz ümidiydiyk, çünkü Bakıda "Qarabağ" "Kopenhagen"ə 1:0 hesabı ilə qalib gəlmişdi. Ancaq etiraf edək ki, bir çox futbol mütəxəssisləri bu hesabı təhlükəli hesab kimi qiymətləndiriblər. Bu səbəbdən, nece deyərlər, 90 dəqiqə ərzində "ürək-göbəyimizi" yedik, 90 dəfə "olduk-dırıldık". Sonunda isə, hər şey bəllidir...Sevinc çılgınlıqları, küçələrə axışmaq, daha nələr və nələr...

Qarabağımıza da "Qarabağ"ımızla qələbə ilə gedəcəyik

Artıq biz, azərbaycanlılar da sinəmizə döyüb, adımız-andımız "Qarabağ"a işaret edib, avropalılar qarşısında öyüne bilərik. Biz azərbaycanlılar da "futbolumuz inkişaf edir, yeni-yeni qələbələrə doğru gedir" deyə sinəmizə döye bilərik. Biz azərbaycanlılar da "ümidiñ axırdı ölməsi" reallığını dərk etdikdən sonra "Neftçi"mizin, "Kəpəz"imizin, "Qəbələ"mizin və s. milli klublarımızın çox yaxın vaxtlarda Avroku-boklarda top qovacaqlarına inanacaqıq. Bu inam isə, bize də, məhz "Qarabağ" yaşıatdı. "Qarabağ"ımız qəlebəsi bizi digər qələbələrə doğru səsləyir, Qarabağımıza da "Qarabağ"ımızla qələbə ilə gedəcəyik, İnşaAllah!

Süfrələrin əvəzsiz neməti - Naxçıvan duzu

Qədim Naxçıvan torpağı yeraltı və yerüstü sərvətləri, əvəzolunmaz nemətləri ilə zəngindir. Bu diyarın havası, suyu, torpağında bitən bitkiləri, necə deyərlər, dərdlərə dərman, qəlblərə məlhəmdir. Bir sözə, Tanrı bu məmləkətə bir-birindən dəyərlə faydalı qazıntılar bəxş edib. Bu nemətlər arasında duzun xüsusi yeri vardır.

Bu gün mağazalarda cüzi qiymətə satılan duzun, əslində, necə böyük zəhmət və alın təri hesabına istehsal olunduğunu çıxumuz bilmirik. "Yüz dəfə eştitməkdən, bir dəfə görmək yaxşıdır", - deyiblər. Elə bu düşüncəyle ötən günlərdə həmin ünvana yol aldıq.



tehsal edilib, 1249 ton narın duz, 1055 ton daşduz satılıb.

Müəssisənin rəhbəri ilə söhbətimizi bitirib, mədənə doğru irəlilədik. Şaxtanın girişində bizi mədən işçilərindən Müseyib Babayev qarşılıdı və bələdçilik etdi. Onunla yolboyu həmsöhbət olduq. Bildirdi ki, 30 ilə yaxındır ki, mədəndə şaxtaçı kimi çalışır. Bura ona çox doğmadır. Mədənə o qədər öyrəşib ki, şaxtadan kənardə çox qalandı özünü yaxşı hiss etmir. Deyir şaxtaçı olmaq asan deyil. Bunun üçün gərək, fiziki güclə yanaşı, möhkəm iradən də ola.

Duz mədənində olduğumuz müdəddət qazmacı işləyən Ceyhun Hüseynovla da söhbət etdik. O, söhbət zamanı dedi:

- Qazma işi dözüm tələb edir. Uzun müddətdir, bu işlə məşgul olduğumdan işləmək mənim üçün çətin deyil. Böyük zəhmət tələb edən işdə çalışsaq da, alındığımız yaxşı məvacib hesabına ailəmizi dolandırır, gün-güzəranımızı qururraq.

Mədən işinə ömrünün 20 ilini sərf etmiş Vüqar Abbasov deyir ki, şaxtaçı işi çətin olduğu kimi, həm də şərəfli peşədir. Duz çıxarılan əraziyə çatmaq üçün yerin altı ilə 1500 metr getməli olursan. Çıxarılan duz kollektiv əməyin məhsuludur. Şaxtaya girən hər kəs bir-birine hər çətinlikdə kömək olmalı, necə deyərlər, ağır yükün altına ciyinləri ni verməlidir. Belə olmasa, iş getməz. Burada çalışanların əksəriyyəti təcrübəli işçilərdir. Elə buna görə də işimiz rahat və təhlükəsiz keçir. İçəridə işçilərin kənarə çıxmadan istirahət edə bilmələri üçün guşə də yaradılıb.

"Duz yüksək olur", - deyirlər. Mədəndə olarkən şahidi olduq ki, bu ağır yükün altına ciyinlərini verənlər üçün hər cür şərait yaradılıb. Bu şərait isə onlara bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir.

AZERTAC-in Naxçıvan Muxtar Respublikasındaki bürosu



Gülmək istəyirsənə, Əli Kərimlini danışdır

İLHAM

Həyatda elə insanlar olur ki, danışıgi, hərəkətləri məzəli adam görünüşü yaradır. Belə şəxslər komik aktyorluq peşəsinə yiyələnib, bu sahənin insanına çevrilsə, böyük hörmət və nüfuz qazana bilər. Bacardığı peşənin arxasında gedilməməsi həmin insanın çatışmayan cəhətlərindən sayılır. Fərqli sənətin sahibinə çevrilmesi, ona heç də həyatda uğur gətirmir. Xüsusiələ də, siyasetə qatılıb siyasi çağırışlar və bəyanatlarla çıxış edən komik görünüşlü insana bir növ acıysan. Ona görə ki, bu şəxslər, həqiqətən də, aktyorluq sənətinin arxasında getsəyidər, bəlkə də yüksək nəticələr əldə edədilər. "Ulduz" kinofilmində Gülümşərovun Möhsünə dediyi kimi, "mən də elm adımı deyiləm. Bu gündən elm aləmini tərk edirəm. Qoy məni bu işə təhrik edənlər tarix qarşısında cavab versinlər".

Müxalifət cameosunda elə məxluqlar var ki, başdan-ayağa, ayaqdan-başa qədər komik aktyor görünüşünə malikdirlər. Danışarken qəşş eləyib özündən getməkdən özünü güclə saxlaysıran AXCP sədri Əli Kərimli bu səbəbdən cəmiyyətdə güləməli adam imici qazanıb. O qədər yalan-palan, hap-gop deyib ki, "yalançının evi yandı, heç kim inanmadı" məsəli olmasın, Ə.Kərimliyə də inanan yoxdur. Onun bütün danışqlarına ancaq güləmə, məsxərə obyektinə çevirmək olur. O gün də sosial şəbəkələrdə, yekə-yekə özündən uydurub ki, AXCP-dən istəfa verənlərin onun haqqında söylədikləri düz deyil. Guya AXCP-nin Sabirabad rayon şöbəsinin fəali Paşa Umudovun, partianın ali məclisinin üzvü Kərim Mehdiyevin onun haqqında söylədikləri yarandan başqa bir şey deyil. Özünü-təkzib o dərəcədə gülünc və yarımaz formada edilir ki, onu dinleyənlər güləmədən bayılırlar. Bu baxımdan da, haqlı olaraq, AXCP-dən istəfa vermiş P.Umudov Ə.Kərimlinin sədr deyil, böyük hoqqabaz, məşhur dələduz və peşəkar sehrbaz olduğunu bildirir. Ə.Kərimlinin çoxşaxəli peşəyə malik olması, onun heç də istedadlı olmasından xəbər vermir. Sadəcə, 2005-ci ildən sonra üzləşdiyi işsizlik və xarici maraqlı qüvvələrin onun qarşısında müəyyən tələblər qoyması Ə.Kərimlini pul qazanmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə məcbur edib. Deyərdim ki, on çok onun işinə yaranan, peşəkar xüsusiyyətlərə malik olduğu diqqəti cəlb edən komik və baməzə olmasına. Bəlkə də, Ə.Kərimli siyasetə deyil, aktyorluq sənətinə meyil göstərsəydi, böyük uğur əldə edərdi. Meydanlarda əlində mikrofon, populist bəyanatlar səsləndirməkdən, zallarda tragikomediyaları oynasayı, özüne bir gün ağlaya bilerdi. Diqqətçəkən meqam olur ki, siyaset meydanında heç də Ə.Kərimli xüsusi aktyorluq məharətinə malik şəxs deyil. Onunla ciyin-ciyinə olan və müəyyən peşəkar xüsusiyyətlərə malik əqidə yoldaşları da var. "Milli Şura"nın sədri Cəmil Həsənlini, Mütəvəkkil başqanı Arif Hacılıni, Mütəvəkkilin keçmiş başqanı İsa Qəmberi bu qəbildən olan "peşəkarlar" hesab etmək olar. Onların hər çıxışı, çağrıları insanlarda qəhqəhayə, uzun müddət üzlərdə təbəssüm yaradan çağrıları və ya çıxışları olur. Bəzən elə insanlar olur ki, güləmə üçün sözügedən şəxslərin çıxışlarını dinləyirlər. Bu baxımdan, müxalifət ünlü yetkililərinə "malades" demək olar, həm də "süknüni belə saxlayın" demək mümkündür.



İlk önce "Naxçıvan Duz İstehsalı" Mehdiy Məsuliyətli Cəmiyyətinin direktoru Anar Əsədullayevlə səhbət etdik. O, bizim səhbətində bildirdi ki, bu erazide hələ qədimdən primitiv üsulla duz çıxarılıb. Həmin duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpek Yolu ilə Şərqi və Qərb ölkələrinə aparılıb. Bu mənada, duz həm də yaxşı gəlir mənbəyi hesab olunub. Duzdaq yatağından sənaye üsulu ilə duzun çıxarılmasına ilk dəfə 1927-ci ildə başlanılıb.

Sovet dönməndə bu sənaye müəssisəsində istehsal edilən daşduz ittifaq respublikalarına göndərilib. 1988-ci ildən sonra bu sənaye müəssisəsinin fəaliyyəti tamamilə dayanıb, nəticədə, müəssisəsinin əmlakı dağıdlıb, təcrübəli mədənçilər işsiz qalıblar. Lakin ölkəmiz dövlət müstəqilliyi əldə etdiğindən sonra bütün sahələr yanaşı, bu sahədə də vəziyyət dəyişdi. Belə ki, dahi rəhbər Heydər Əliyevin hakimiyətə qayıdışından sonra yeraltı və yerüstü sərvətlərə zəngin olan muxtar respublikanın təbii resurslarından, eləcə də duz mədənlerindən səmərəli istifadə olunmağa başlandı.

Ötən müddət ərzində duz mədənin tikinti-quraşdırma, yenidənqurma, temir-bərpa, abadlıq işləri aparılıb, istismarı dayanıb və uzunuğu 1700 metr

olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilib, müəssisə yenidən qurularaq istifadəyə verilib. 2005-ci ildə isə istehsal gücү gündə 7 və 20 ton olan 2 yeni duz emalı sahəsi tikilərə istehsala başlanıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. 2010-cu ildə 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixivən və 1 ədəd duz-paketləyən avadanlıq alınıb getirilib. Beləliklə, el əməyi yüngülləşdirilib, yüksəkkeyfiyyəti məhsul istehsalı ilə yanaşı, bu məhsulun vaxtında sıfarişçilərin ünvanlarına çatdırılması da təmin edilib. Duz istehsalı üçün yaradılan sahələr Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir.

Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir, istehsal edilən məhsul "Duzdaq" əmtəə nişanı ilə satışa çıxırılır. Müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir.

Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslər, istehsal edilən duzun keyfiyyətinə və sanitər-gigiyenik qaydalarla ciddi əməl olunur. Burada laboratoriya da fəaliyyət göstərir. Bu ilin ötən dövrü ərzində 1118 ton narın duz, 2670 ton daşduz is-



25 avqust 2017-ci il

Zenit-raket komplekslərini Ermənistana satmaq Rusiyaya sərf etmir

Rusyanın hərbi eksperti Azərbaycanı potensial alıcı kimi dəyərləndirməklə erməniləri pəjmürdə etdi

Rusyanın "İzvestiya" nəşri avqustun 22-dən başla- yaraq, fəaliyyət göstərən "Armiya-2017" ("Ordu-2017"-R.N.) Sərgi-Foru- mu barədə məqalə dərc edib və xarici hərbi mü- təxəssislərə ilk dəfə ən müasir zenit-raket sis- temləri (ZRS) olan S-500 "Prometey", "Antey- 4000" və "Buk-M3" kompleksinin yenilən- mis variantı nümayiş olunub.

Qeyd edilir ki, Rusiya is- tehsali olan və ən müasir standartlara cavab verən bu komplekslər havadan müdafiə üçün nəzərdə tutulub, eyni zamanda, Rusyanın milli hava-kosmik müdafiəsinin əsas silahları kimi tətbiq olunacaq. Həmçinin, ZRS-lərin xarici alıcılar tərəfin- dən də maraqla qarşılandığı bildirilir.

"Eksport voorujenyi" jurnalının baş redaktoru Andrey Frolov Azərbaycanın alıcılıq qabiliyyətini yüksək qiymətləndirib

Məqalədə "Eksport voorujenyi" ("Silah ixracı"-R.N.) jurnalının baş redaktoru Andrey Frolov da istisna etməyib ki, həmin komplekslər, əsasən, potensial alıcılar nümayiş olunacaq ki, həmin alıcılar arasında Azərbaycanın da adı vurğulanır. Məhz bundan sonra erməni mediası dərhal həyəcan təbili çalaraq, Azərbaycanın bu silahlarla təchiz olunacağı ehtimalının böyüklüyü ətrafında yazılar verməyə başladılar. Həmin yazıldarda Azərbaycanın müdafiə nazirinin düşmənin istənilən hava hücumlarının qarşısını ala biləcək ən müasir silahlara malik olması da, xüsusilə, qeyd olunub.

Görünür, bu səbəbdən, hərbi ekspertlərə müraciət edərək, Azərbaycanın bu silahları əldə etmək şansları ətrafında fikirlər öyrənməyə çalışan erməni analitik yazarları bu cəhətdən də istədikləri cavabları ala biləmeyiblər. Daha doğrusu, rusiyalı hərbi ekspertlərin də verdikləri açıqlamalar erməni tərəfini qane etmir.

Rusyanın Siyasi və Hərbi Araşdırma Mərkəzinin Moskva təmsilçisi və direktor müavini Aleksandr Xramçixinə görə, hələlik, S-500-lər ixrac üçün nəzərdə tutulmayıb, çünkü bu kompleksler, hətta Rusyanın silahlı qüvvələrində istifadəyə verilmeyib. Bu barədə Ermənistən "1in.am" saytına müsahibe verən rusiyalı hərbi ekspert bildirib ki, həmin komplekslər yalnız 2019-ci ilde Rusiya ordusunun silah arsenalına daxil ediləcək. A.Xramçixin qeyd edib ki, S-500-lər barede çox yüksək fikirlər söylənilse de, onların digər qabiliyyətləri sırrı olaraq saxlanılmışdır. "Bellidir ki, onlar hərbi-kosmik hədəflərinə çox geniş spektorda mehv edə bilmək gücündədir, o cümlədən, ABŞ istehsalı olan hipersəs uçaş aparatları da buraya daxildir"-deyə bildirən rus eksperti "Antey-4000" ZRS silahı barede daha geniş məlumatların olduğunu bildirib. "Bu, "3PS U-300B4"ün modifikasiya edilmiş variantıdır və ixrac üçün nəzərdə tutulub"-deyə vurğulayan A.Xramçixin eləvə edib ki, sözügedən ZRS-ləri "S-300B"lərin təkmilləşdirilmiş variantıdır. SITAT: "Mütəxəssislərin rəyinə əsasən, "3PS U-300B4" daha öncəki "S-300"lərdən fərqli olaraq, bu rakətləri 2,3 dəfə üstəleyir. Onun radarları daha həssas və uzağı görən, eləcə də, en zəif dalğanı belə tuta bilmək, güclü dalğalarla isə dözmək qabiliyyətindədir. Yeni sistemlər üçün yeni rakətlər yaradılıb və düşmənin 400 kilometrlikdəki hədəflərini məhv edə bilər".

"Nəzəri olaraq, məmkündür ki, Azərbaycan tərəfi də bu



rakətlərə yiyələnə bilsin..."

Ermənilərin könüllərini almaq xətrinə bir sıra ehtimallarda bulunan rusiyalı hərbi ekspert, bir daha xatırladı ki, "S-500"lər Rusiya hərbi qüvvələrinin silah arsenalında yoxdur. O, bununla demək istəyib ki, hələlik, nə Azərbaycan, nə də digər xarici ölkələr onları ala bilməz. Hətta qeyd olunub ki, "S-500"lər satışa çıxarılsalar, bu, yalnız 15-20 il sonra baş tuta bilər. Ancaq o, "S-400"lər barədə bənzər fikirlər söyləməyi. SITAT: "S-400"lərə gəldikdə isə, artıq bu sistemlər satılır və nəzəri olaraq, məmkündür ki, Azərbaycan tərəfi de bu rakətlərə yiyələnə bilsin..."

Xramçixin Azərbaycanın "Antey-4000" sistemləri ni qisa zamanda ala biləcəyini bildirib. Onun fikrincə, digərlərindən fərqli olaraq, bu sistemlər satışa çıxarılmaması da, onları almaq daha asan olacaq.

"Ermənistən da bu silahları almaq istədiyini bilirik, ancaq bu ölkənin maliyyə resursları məhduddur"

Bu arada rus hərbi ekspert erməni jurnalistlərinin ona verdikləri suallar ətrafında, nece deyərlər, onların könüllərini almağa çalışıb, ancaq reallığı da gizlədə bilməyib. "Ermənistən barədə danişarkən, bu ölkənin həmin sistemlərə malik olmaq istəməsini bilirik, ancaq problem bu ölkənin maliyyə resurslarının məhdud olmasına dədən"-deyə qeyd edən A.Xramçixin qeyd edib ki, Ermənistən Rusyanın müttəfiqi olaraq, bu növ silahları imtiyazlı şəkildə də əldə edə bilər, ancaq bu da Rusiyaya heç cür sərf etmir. Hərbi ekspert bu-nu belə izah edib ki, yeni ZRS-lər, ilk növbədə, Rusiya üçün kommersiya layihəsidir, çünkü Rusiyaya pul lazımdır. SITAT: "Silah satışı neft və qaz ixracatından sonra Rusiya üçün əsas gelir mənbəyidir. Belə ki, ZRS-lər çox münbit gəlirlər sırasındadır. Hətta bu rakətin bir əddə satılarsa, bu satışdan külli miqdarda gelir əldə etmek olar. Rusiyası da, məhz bu məsələ maraqlandır. Azərbaycana silahların satışı da tam olaraq kommersiya məqsədi daşımaqdadır".

Rus hərbi eksperti Türkiye ilə bağlı məqamlara da toxunub ve bildirib ki, "S-400"lərin bu ölkəyə satışı məsəlesi isə, bilavasita siyasi anlaşmanın nəticəsidir, çünkü Rusiya ilə Türkiye arasında Suriya maraqları dayanır. Məhz bu baxımdan, "S-400"lər, nəyin ba-hasına olursa-olsun, Türkiyəye Rusyanın təklif etdiyi qiymətə satılacaq.

Beləliklə, rusiyalı hərbi ekspert müəyyən mənada ermənilərə təskinlik versə də, onların istəklərinin baş tutmayacağını bəri başdan bildirib və fakt budur ki, gec, ya tez Azərbaycan maliyyə resurslarından istifadə edərək, həmin silahlara sahib olmaq imkanını qazanacaq. Əbəs yerə deyil ki, rusiyalı ekspertlər, məhz Azərbaycanın adını digər aparıcı dövlətlər sırasında potensial alıcı kimi qiymətləndiriblər.

Rövşən NURƏDDİNOĞLU

Ermənistən təşviş və qorxu içindədir

Azər Badamov: "Türkiyə prezidentinin Azərbaycana gəlişindən istifadə edərək suyu bulandırmaq istəyirlər "

- Azər müəllim, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərzəsində Sarkisyan rejiminin Ermənistən- Türkiyə sərhədlərinin açı-laçığı barədə uyurma məlumatlar yayması, sizə, nəyə hesablanır?



**Müsahibimiz
millət vəkili Azər
Badamovdur**

- Türkiyənin Ermənistənla dövlət sərhədlərinin açılacağı ilə bağlı fikirlər heç bir məntiqə siğmır. Çünkü Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Ermənistənla sərhədlərin açılması məsəlesi ancaq Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra müzakirə mövzusu ola bilər. Nə qədər ki, Ermənistən Azərbaycan torpaqlarını işğal altında saxlayır, sərhədlərin açılacağından danışmağa dəyməz. Bu mövzunu ortaya atan xarici dairelər də var. Bununla Türkiye prezidentinin Azərbaycana gəlişindən istifadə edərək, suyu bulandırmaq istəyirlər. Belə uyurma məlumatlar yaymaqla məşğul olanlar ancaq ümumi düşmənimizin menafeyine xidmet edənlərdir və belə məlumatlar yaymaqla Azərbaycanla Türkiye münasibətlərinə soyuqluq getirmək istəyirlər. Bu, mümkün deyil. Çünkü Azərbaycanın və Türkiyənin dövlət başçıları xalqı, dövləti sevən uzaqqorən şəxslərdi və heç vaxt ölkələrimizin problemlərini bir-birindən ayırmırlar. Dövlət başçılarımız qeyd ediblər ki, Türkiyənin problemi Azərbaycanın problemidir, Azərbaycanın problemi isə Türkiyənin problemidir. Ona görə biz boş-boşuna yayılan, saxta məlumatlara uymamalı və inanmamalıyıq.

Sarkisyan rejimi Azərbaycanla Türkiyənin strateji müttəfiqlik müstəvisinə yüksəlməsindən təşviş və narahatlıq keçirir. Ermənistən kürkünə birə salan hansı məqamlardır?

- Təbii ki, Ermənistən narahat olmalıdır. Çünkü cinayetkar həmşə narahat olur və heç vaxt rahatlıq tapa bilməz. Onları axşam yatanda da, səhər duranda da düşündürən əsas məsələ hənsi tərefdən təzyiq gələcək və cinayetkar əməllerine necə son qoyduracaqdır sualıdır. Düşmən o qədər narahatdır ki, qorxudan gözüne yuxuda getmir. Bu qorxu və narahatlıq işğala son qoydurmaqla bağlı beynəlxalq məqyasda tətbiq ediləcək təzyiqlər, Azərbaycanla Türkiye'nin daha da yüksək strateji müttəfiq müstəvisinə yüksəlməsi və yaxud hər zaman baş verə biləcək Azərbaycan Ordusunun əks-hücumu ola bilər. Türkiyənin Rusiya ilə yaxınlığını da Ermənistən istəmir və bu ölkənin hakimiyət dairələri çox narahatdır. Çünkü Türkiyənin dövlət başçısı Rusyanın prezidenti ilə görüşər zamanı hər dəfə Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı məsələ müzakirə olunur. Artıq Ermənistən künçə sixilmiş vəziyyətdədir.

- Ermənistən bütün hallarda konstruktiv dialoqdan və Dağlıq Qarabağ münaqışının sülh yolu ilə həllindən yayınur. Bu halda, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Sarkisyan'a ciddi təsir göstərməmələri nə ilə bağlıdır?

- Bəli, hələ ki, Ermənistən konstruktiv dialoqdan və münaqışının sülh yolu ilə həllindən yayınır. Düşünürəm ki, bu, həmşəlik belə davam edə bilməz. Çünkü Azərbaycan heç vaxt öz torpaqlarını erməniyə verməklə razılaşmayaq. Nə qədər ki, danışqlar yolu ilə münaqışını həll etmək məmkündür və beynəlxalq təşkilatlar öz missiyalarını yerinə yetirmək istəyirlər. Azərbaycan gözləyir ki, razılıqlı məsələ həll olunsun. Əfsuslar olsun ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışının sülh yolu ilə həll edilmesi üçün yaradılmış ATƏT-in Minsk Qrupu uzun illər boyu Ermənistənə konkret və ciddi təsir göstərmir. Bunun da kökündə dünyadaki ikili standartlar durur. Azərbaycan müsəlman ölkəsidir və bəzi dairələr istəmirlər ki, biz güclənek, bütöv olaq, münaqışsız bir məkana çevrilek. Onlar müsəlman ölkələrə yuxarıdan aşağı baxmağa öyreşiblər. Amma biz buna imkan verməyəcəyik. Azərbaycan Ordusunu gücləndirir, müasir silahlarla təmin edir və zamanın yetişməsini gözləyir. Əgər beynəlxalq məqyasda səylər dayanarsa və beynəlxalq güclər Sakisyan'a ciddi təzyiqlər göstərməye başlasalar, Azərbaycanın öz torpağını işğaldan azad etməyə kifayət qədər gücü var və müharibə qaçılmaz olacaqdır.

GÜLYANƏ

Abşeron rayonunda dörd soyud ağacının kökündən çıxarılması faktı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətti"nə Abşeron rayonu Mehdiabad qəsəbəsi, "Gənclər şəhərciyi" ərazisində yaşlılığın məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində aşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı şəhərcikdəki yaşayış binasının qarşısındaki torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaşıköküstə 4 sə-



yüd ağacının kökündən çıxarıldığı və 2 soyud ağacının zədələndiyi məlum olub. Araşdırma zamanı həmin əraziyin "Binagadi Oil Company" şirkəti tərəfindən hasara alındığı aşkar edilib.

Faktla bağlı işin icrasına cavabdeh olan "Binagadi Oil Company" şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymmiş ziyanın görə 480 manat məbləğində ziyan tətbiq olunub. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün şirkətə icrası məcburi olan müddəlli "məcburi göstəriş" verilib.

Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron Rayon Polis İdarəsinə və "Binagadi Oil Company" şirkətinə müraciət olunub.

"Təmir-Tikinti Az NY" QSC-nin 31.02.2016-ci tarixinə mühasibat balansı

A K T İ V L Ə R	hesab №-si	qeyd	31.12.2015	31.12.2016
1 qeyri-maddi aktivlər	101-102+103			
2 Torpaq,tikinti və avadanlıqlar	111-112-113			
3 Daşınmaz əmlaka investisiyalar	121-122		212910	194723
4 Biloloji aktivlər	131-132			
5 Təbii sərvətlər	142-142			
6 İştirak payı metodu ilə uç.alın.investitsiya.	15x			
7 Təxirə salınmış vergi aktivləri	17x			
8 Uzunnüddətli debitor borclar	17x			
9 Sair uzunmüddətli maliyyə aktivləri	18x-184			
10 Sair uzunmüddətli aktivlər	19x			
11 Cəmi uzunmüddətli aktivlər			212910	194723
12 Ehtiyaclar	20x-208		1235659	1015
13 Qısamüddətli debitor borcları	21x-218		1793724	1144295
14 Pul vəsaitləri və onların ekvivalentləri	22x		17598	11949
15 Sair qısamüddətli maliyyə aktivləri	23x-235			
16 Sair qısamüddətli aktivlər	24x		150	
17 Cəmi qısamüddətli aktivlər			3047131	1157259
18 CƏMİ AKTİVLƏR			3260041	1371418
19 P A S S İ V L Ə R				
20 Ödənilmiş nominal (nizamnamə) kapitalı	301-302		194436	194436
21 Emissiya gəliri	31x			
22 Geri alınmış kapital (səhmlər)	32x			
23 Kapital ehtiyatları	33x		47127	47127
24 Bölgüsürüləmə mənfəət(ödənilməmiş zər)	34x-344		-1582028	458425
25 Cəmi kapital				
26 Uzunnüddətli faiz və xərcləri yar.öhdəlikl.	140x		680000	374240
27 Uzunnüddətli qiymətləndirilmiş aktivlər.	41x			
28 Təxirə salınmış vergi öhdəlikləri	42x			
29 Uzunnüddətli kreditor borcları	43x			
30 Sair uzunmüddətli öhdəliklər	44x			
31 Cəmi uzunmüddətli öhdəliklər			680000	374240
32 Qısamüddətli faiz xərcləri yaranan öhdəl.	50x			
33 Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	51x			
34 Vergi vəs. Məcburi öhdəliklər üzrə öhdəlik.	52x		-217586	-337035
35 Qısamüddətli kreditor borcları	53x		4138092	634226
36 Sair qısamüddətli öhdəliklər	54x			
37 Cəmi qısamüddətli öhdəliklər			3920507	297191
38 Cəmi öhdəliklər			4600507	671431
39 Cəmi passivlər(kapital və öhdəliklərin cəmi)			3260041	1371418

"Təmir-Tikinti Az NY" QSC-nin 01.01.2016-01.01.2017-ci il tarixdək olan maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması AR Sərbəst auditoru Yasin Rza oğlu Şirinov tərəfindən aparılmışdır.

AUDİTOR RƏYİ

"Təmir-Tikinti Az NY" QSC tərəfindən başa çatan 31.12.2016-ci il tarixə tərtib edilən maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmışdır.

Bu gün bəzi bölgələrə yağış yağacaq

Ölkə ərazisində avqustun 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolojiya Departamentindən AZERTAC-a verilən məlumatə əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhədə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvələnda 26-27°, Türkən, Hövən, Sahil, Şıxda 27-28° isti olacaq.



Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Büyük Qafqazın bəzi yerlərində şimşek çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıllı rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşek çaxacağı, yağış yağacağı ehtimalı var. Gece və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 31-36°, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bilişuvər, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 22-24°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı gözlənilir.

25 avqust 2017-ci il

Müsavatın AXCP planları - kim-kimə güc gələcək?

Bir neçə aylıq sakitlikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat partiyası arasındaki ənənəvi qarşiduruma yenidən gərçinləşməyə başlayıb. Daha öncəkildən fərqli olaraq, bu dəfə Müsavat AXCP-yə qarşı, xüsusilə, 2018-ci ilin president seçkiləri ərefəsində daha keskin qarşidurmalarla gedəcəklərini indidən göstərirler.

Heç de yeni mövzu olmayan və davamlı olaraq baş qaldıran partiyalar arasında ziddiyyətlər ilk baxışdan təəccüblü görünməsə də, ümumilikdə, belə vəziyyətdə ictimai rəyə, xüsusilə, siyasetlə maraqlanan kəsimə yeni detallar bəlli olmağa başlayır. Daha dəqiq desək, ifşaolunma faktorunun təməli, məhz bu kimi qarşidurmalarla özünü göstərir.



"Hacıyevlər" in cəbhəcılərə qarşı növbəti total hücumları

Hər secklərefəsi, sözügedən partiyalar arasında ziddiyyətlər fakt olsa da, qəribəsi odur ki, Müsavat başqanı müsavatçılarla AXCP-çilər arasında heç bir qarşidurma olmadığını bildirib. Lakin bu yerde A.Hacılıya bəzi məqamları xatırlatmaq yerine düşərdi. Bele ki, Müsavat başqanı A.Hacılı hələ bu posta saxtakarlıq emməleri vasitəsilə yiylənən-yiyələnmez keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, onun AXCP ilə hər hansı bir problemi yoxdur. Müsavatda başqan dəyişikliyi baş verəndən sonra A.Hacılı AXCP-yə əməkdaşlıq tekəlifini ireli sürdü. AXCP sədri Ə.Kərimli isə onun bu tekəlifinə, birmənələ olaraq, rədd cavabı verdi. Beləliklə, belli olduğu kimi, Hacılıının sonrakı teşəbbüsleri boşça çıxdı və bununla da, onun öz yeri möhkəmləndirməkden ötrü AXCP-yə olan umacağı baş tutmadı. Görünür, bu gün "Əhrar" sədri, A.Hacılının qardaşı Vəqif Hacıbəylinin AXCP sədri Ə.Kərimliyə qarşı ağır ittihamları da bu səbəbdən ireli gəlir. Əslində, bu kimi hücumlar ve "zərbələr" adıçəkilən partiya sədri tərefindən ilk dəfə vurulmur. Daha öncələr de Müsavat-AXCP qarşidurmaları yaşanarken, V.Hacıbəyli sərt ifadələrlə AXCP rəhberliyini siyasi ləyaqetsizlikdə suçlayaraq, düşərgədə parçalanmanın səbəbkər olduğunu bildirir. V.Hacıbəyli özünün facebook səhi-fəsində qeyd edib ki, "Yurd"çular, əslində, heç vaxt öz cəbhədə olmayıblar:

"Yurdçular "satqın istehsalı" ilə bağlı səslənən ittihamlara cavab kimi təzə argument təpiblər, "biz öz cəbhədəyik, ona görə də bizdə itki çıxdu".

V.Hacıbəyli onu da vurğulayıb ki, AXCP-nin hədəfi həmisi Müsavat olub, bu gün də belədir: "Müsavat partiyası hər zaman onların hədəfindədir. Bu gün də belədir. Heç bir ideoloji boşluqdan danışmağa lüzum yoxdur. Anti-Müsavat siyasi mövqelərinde ardıcıl və israrlıdılar". V.Hacıbəyli Ə.Kərimlinin yənə də xam xəyallarla yaşadığını bildirirək, vurğulayıb ki, AXCP sədri "Milli Şura"da təmsil olunmayan qüvvələrlə əməkdaşlıqla maraqlı ola bilər və özü kimi səviyyəsizlərin "lideri" ola bilər. "Əhrar" sədri Ə.Kərimliyə bəyan edib ki, 2018-ci il öncəsi AXCP ilə "Milli Şura"ya qarşı "hacıyevlər" qruplaşmasının savaşı olacaq.

Rəfiqə HÜSEYNOVA

Müxalifət taleyin ümidiñə qalıb

Siyasətdə uğur qazanmaq heç də siyasetə qoşulan hər kəsa müyəssər olmur. Yəni bu sahənin dağı-dərsi olduğu kimi, qari-çovşunu da var. Xüsusilə də, siyasetçi səbəlli davranışları, milli və dövlətçilik maraqlarına uyğun mövqeyi seçilib və tanınmalıdır. Adı səhv, xırda çatışmazlıq siyasetçini siyaset burulğanında məhv edir.

Necə ki, 25 ilə yaxındır ki, Azərbaycanda siyaset meydانında olan müxalifət yetkililəri dündükləri bataqlıqdan çıxa bilmirlər. Çünkü siyasetə qədəm qoyduqları ilk gündən fərqli yanaşma, ziddiyətli mövqə ortaya qoyublar. Öz şəxsi maraqlarını partiya və dövlət maraqlarının, eləcə də, xalqın mənafeyindən üstün tutublar. Bu iş-bazların başqa çatışmayan kobud cəhətləri də bir-birinə güzəstə getməməlidir. Yiğisib müxtəlif topantılar keçirib bir olmaq haqqında razılıq eldə etsələr də, təkəbbür və böyük iddialar onların bu ideyasını reallaşdırmağa imkan verməyib. Yaradılan blok və qurumlar qısaömürlü olub. Bir-birinin seckilərde namizədləyini dəstekləmələri barədə səvdəleşmələri kağız üzərində qalıb.



Tarixin zibilliyi sanki müxalifət üçün yaranıb

nin beyninə doldurduğu ideya oloduğu məlum oldu. Yaranan, mövcud olan bütün qurum və bloklar dağılmağa məhkum olub. Çünkü həmin qurumlar zərər xarici maraqlı qüvvələrin maddi və mənəvi dəstəyi ilə yaradılıb. Məhz buna görə də, İsa Qəmər "Milli Şura"nın tərk etdiyindən sonra, "ən böyük səhvimiz fərqli düşüncələr və siyasi xəttə malik partiyalarla bir araya gəlmeyimiz oldu" - deyə bildirib.

Müxalifətdən növbəti istəfələr qəçiləməzdir

Qarşidan 2018-ci ilde keçirilən nəzərdə tutulan prezident seckiləri gelir. Yenə də müxalifət çirmanaraq hazırlığa başlayıb. Yenə də birgə blok yaratmaq, vahid namizədən çıxış etmək kimi çağırışlar səslənir. Hətta AXCP-nin sədri Pənah Hüseyn qapı-qapı gəzərək, partiya sədrlərini 2018-ci ilde keçiriləcək prezident seckiləri ilə bağlı yeni blokun yaradılmasına dəstək verməyə çağırır. Ancaq həzirki məqamda görünən odur ki, heç bir çağırış digər partiya sədrərini qəbul etdiyi qərarından döndə-

rə bilməyəcək. Yenə də partiya sədrləri ayrı-ayrılıqla seckilərə qatılacaqlar. Hansısa xarici qüvvənin təsiri və təzyiqi ilə blok yaradısa da, bu blokun ömrü çox qısa olacaq. Səbəbini artıq yuxarıda qeyd etdim. Söz yox ki, partiya sədrləri arasındaki intriqalar və qarşidurmalar yenə də partiyaların fəaliyyətinə ciddi zərba olacaq. Onuz da tikan üstündə oturmuş kimi görünən sırvı üzvlər çıxış yolunu partiyalarından istəfə verməkdə görəcək və belə də olacaq. Yəqin ki, yaxın günlərdə müxalifət partiyalarında növbəti istəfələrin və qopmaların şahidi olacaqı.

İ.ƏLİYEV

OPEC+ ölkələri sentyabrın 22-də Vyanada toplaşacaq

Neft ixrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrinin ibarət Birge Monitoring Komitəsinin sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada iclası keçiriləcək. AZERTAC OPEC-ə istinadla xəbər verir ki, Birge Monitoring Komitəsi toplantıya Liviya və Nigériyanı da dəvət etmək niyyətindədir. OPEC üzvü və kartelə üzv olmayan ölkələrin nümayəndələri neft bazarının yenidən balanslaşdırılmasının təmin olunması üçün bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını nəzərdən keçirəcəklər.

Səudiyyə Ərəbistanında "günah vergisi"nin tətbiqinə başlanıllıb

Səudiyyə Ərəbistanında tətbiqinə başlanılmış "günah vergisi" adlı yiğim siqarete, eləcə də tərkibində alkoqol olmayan energetik və qazlı içkiləre aid ediləcək. AZERTAC "vergiler.az" saytına istinadla bildirir ki, siqaret üçün tətbiq olunan verginin dərəcəsi 100 faiz, energetik və alkoqolsuz qazlı içkilər üçün tətbiq edilən verginin dərəcəsi isə 50 faiz təşkil edəcək. Beləliklə, Səudiyyə Ərəbistanı İran Körfəzi regionunda faktiki olaraq, aksız vergisi tətbiq edən ilk ölkə olacaq. Ekspertlərin proqnozlarına əsasən, bu ilin sonuna qədər "günah vergisi"ndən dövlətin büdcəsinə 1,87 milyard dollar əlavə vəsait daxil olacaq. Xatırladaq ki, bu ilin əvvəlindən ölkə tarixində ilk dəfə əlavə dəyər vergisinin, indi isə "günah vergisi"nin tətbiqi neftin qiymətinin ucuzlaşması ilə bağlı ortaya çıxan iqtisadi problemlərin aradan qaldırılması na yönəldilmiş tədbirlərdir.

Müasir, müstəqil Azərbaycan Respublikası dövlətçiliyimizin zirvə mərhələsidir

Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Müəyyən tarixi şəraitdə süqut edən, öz yerini ikinci respublikaya - Azərbaycan SSR-yə verən AXC-dən sonra XX əsrin sonlarında dünyada baş verən dəyişikliklərin təsirilə SSRİ dağıldı və müstəqil, demokratik və hüquqi-dünyəvi Azərbaycan Respublikası yarandı. Bu barədə öz çıxışında Ulu Öndər Heydər Əliyev demişdir: "O zaman yaranmış şərait nəticəsində, ilk Azərbaycan Demokratik Cümhuriyyəti öz fəaliyyətini sona çatdırı. Ancaq qeyd etdiyim kimi, o, gələcək nəsillər üçün böyük irts qoydu və xalqımızın bu günü üçün böyük əsas yaratdı.

Ondan sonrakı dövrde Azərbaycan xalqı böyük həyat yolu keçibdir. O yol çox mürekkeb və ziddiyətli olubdur. Ancaq eyni zamanda, xalqımız bu illeri - 1920-ci ildən 1991-ci ilə qədər olan dövrü yaşamış, o illərdə yaratmış, inkişaf etmiş və respublikamız bu günlərə gəlib çatmışdır.

1920-ci ildən 1929-cu ilin sonuna dək olan dövrü də biz heç zaman unutmamalıyıq. O vaxt Azərbaycanda Sovet Sosialist Respublikası yaranmışdır və fəaliyyət göstərirdi. Bu hökumətə Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanov rəhbərlik edirdi. Doğrudur, o respublika kommunist ideologiyası əsasında yaranmışdır. İki ildən artıq bir müddədə müəyyən müstəqillik imkanlarından istifadə edərək, Azərbaycan xalqının həyatında böyük rol oynamışdır. 1922-ci ilin sonundan Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibinə daxil olmuşdur. Qeyd etdiyim kimi, bu dövr çox mürekkeb, ziddiyətli dövr - bir tərəfdən hakim rejimin repressiyaları, xalqımızın ənənələrinə, mənəviyyatına göstərilən təzyiqlər, məhrumiyyətlər və məhdudiyyətlər, ikinci tərəfdən isə, eyni zamanda, xalqımızın böyük inkişaf yolu və tərəqqisi onun gələcək yolu nur cıləmişdir".

Ulu Öndər Heydər Əliyevin proseslərə çox düzgün tarixi-metodoloji yanaşması vardi: xalqımızın irsində, o cümlədən, dövlətçilik ənənələrində bütün müsbət məqamları exz etmek və gələcək nəsillərə ötürmək lazımdır.

XX əsrin sonlarında SSRİ rəhbəri riyakar, ermənipərəst Qorbaçovun bütün məkrli siyasetini ifşa edən Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan üçün bu müqaviləyə (keçmiş SSRİ-nin saxlanması - V.O.) girmək, ona müsbət rəy göstərmək xalqımızın qarşısında cinayət etmək deməkdir. Son üç ilde başımıza gələnlər tam açıq göstərdi ki, bizim ümumittifaqda nicatimiz yoxdur".

Ulu Öndər Heydər Əliyevin uzaqqorənliklə və müdrikcəsinə dediyi sözlər doğru çıxdı: SSRİ dağıldı, Azərbaycan Respublikası 1991-ci il avqustun 30-da dövlət müstəqilliyini bərpə etmek haqqında Bəyannamə qəbul etdi:

Azərbaycan Ali Soveti Azə-

baycan Xalqının ali dövlət mənafəyini və onun iradəsini rəhbər tutaraq, onun müqəddərəti və azad inkişafının təmin olunması üçün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpə olunduğuunu elan etdi.

Keçmiş SSRİ-də yeni qurum - MDB yaradıldı.

1993-cü ildə xalqın xahişi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı Azərbaycan dövlətçilik tarixində yeni yüksək mərħələnin başlangıcını göstərdi. Ulu Öndər Heydər Əliyev çıxışlarında deyirdi: "Təsəvvür edə bilərsiniz ki, belə ağır şəraitdə dövlət müstəqilliyini eldə saxlamaq, möhkəmləndirmək nə qədər çətindir. Ancaq biz buna qadırıq, bunu edirik və gelecekde də edəcəyik. Azərbaycan dövlət müstəqilliyini eldə etdikdən sonra, təessüflər olsun ki, xarici təcavüzə yanaşı, daxilde də ictimai-siyasi vəziyyətə sabit olmayıbdır. Azərbaycanın daxilində olan çekimələr, hakimiyyət mübarizəsi, ayrı-ayrı silahlı dəstələrin çirkin məqsədləri həyata keçirmək iddiaları xalqımızı ağır vəziyyətə salmışdır.

Üç il bundan əvvəl, 1993-cü ilin may-iyun aylarını xatırlayıñ. Azərbaycan ne vəziyyətdə idi! Artıq vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan parçalanırdı, böyük fəlakət qarşısında idi. Fəlakət artıq baş vermişdi. Allaha şükkürələr olsun ki, Azərbaycan xalqının iradəsi, müdrikliyi, yüksək mənəvi keyfiyyətləri bizi bu bələlərdən qurtardı. Amma bu bələlərdən öz-özüne xilas olmadıq. Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunub-saxlanması yolu ilə, dövlətimizin artıq böyük qüdrətə malik olması sayəsində biz vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycan Respublikasının parçalanmasının qarşısını alıq, ölkəmizi bu bələlərdən xilas etdik.

Təessüflər olsun ki, Azərbaycanın daxili düşmən qüvvələri sonrakı dövrə də öz iddialarından, cəhdlerindən el çəkmədilər. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında Azərbaycanda dövlət çəvrilişinə göstərilən cəhdler, terrorçu dəstələrin mövcud olması və nəinki dövlət xadimlərinə, həm də xalqa, adı vətəndaşlara qarşı terrorçuq etməsi halları Azərbaycanın həmin illərdəki gerçəkliliyidir. Biz bunu unuda bilmərik. Bunların da öhdəsindən gələ bildik, bunların da qarşısı alındı. Azərbaycan 1994-cü ilin oktyabr, 1995-ci ilin mart belasından xilas oldu. Cinyətkar dəstələri, qrupları, yeni Azərbaycanı dağıtmaya cəhd edən qüvvələri zərərsizləşdirdikdən sonra, daxili ictimai-siyasi sabitliyi bərəqərər edə bildik.

Bu, son üç ildə Azərbaycan dövlətçiliyinin, dövlət müstəqilliyimizin qorunub-saxlanmasıın böyük tarixidir. Ola bilər, zaman baxımından üç il böyük vaxt deyildir. Amma bu üç il müddətində Azərbaycan xalqının keçdiyi yol, ölkəmizin həyatında baş vermiş proseslər, təhlükələr və bunların qarşısının alınması həmin illərin nə qədər ağır, çətin bir dövr olduğunu, eyni zamanda, Azərbaycan dövlət-

çiliyinin möhkəmləndirilməsi üçün ne qədər əziyyətli dövr olduğunu bir daha sübut edir. Bu bayram gündündə, böyük iftخار hissi ilə qeyd edirəm ki, biz Azərbaycanı o bələldən, vətəndaş müharibəsindən, parçalanmaqdən xilas etdik, Azərbaycanı qoruyub-saxladıq. Bu gün müstəqil Azərbaycan qüdrətli, özünü qorumağa qadir olan dövlətdir.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın müstəqilliyinə qəsd edən daxildəki qüvvələr, ayrı-ayrı cinayətkar yollarla ölkəmizə zərba vurmağa cəhd göstərən qüvvələr artıq özləri üçün nəticə çıxarıblar. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycandan kənardə onlara havadarlıq, himayədarlıq edən qüvvələr də özləri üçün nəticə çıxarıblar. Onlar da, onların Azərbaycandakı tör-töküntülləri, ölkəmizin hüdudlarından qaçıb kənardə gizlənənlər və Azərbaycana qarşı təxribat əməliyyatları aparan adamlar da bilməlidirlər ki, Azərbaycanın dövlət müstəqilliyini sarsıtməq mümkün deyildir. Azərbaycan özünü qoruyub-saxlamağa qadirdir və bundan sonra heç vaxt ölkəmizin dövlət müstəqilliyinə zərər vurulmasına imkan verməyəcəyik.

Müstəqillik dövründə, xüsusən, son üç ildə Azərbaycan dünya miyandasında özüne layiq yer tutubdur. Dünyanın demək olar, ekşər dövlətləri ilə Azərbaycanın diplomatik əlaqələri var. Azərbaycan dünyaının bütün beynəlxalq təşkilatlarının üzvüdür, dünyanın böyük dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr yaradıb. Azərbaycan ilə bu dövlətlər arasında çox mühüm əhəmiyyət kəsb edən müqavilələr, sazişlər imzalanıb. Qonşu dövlətlərlə Azərbaycanın dostluq, əməkdaşlıq əlaqələri var. Əgər Ermənistən Azərbaycana qarşı təcavüz edibse, ölkəmizi əhatə edən bütün başqa dövlətlərlə, yaxın-uzaq qonşularımızla səmimi dostluq, əməkdaşlıq əlaqələrimiz mövcuddur və çox sürətə inkişaf edir. Bunlar həmisi müstəqil Azərbaycan dövlətinin beynəlxalq alımdə əldə etdiyi natiyyətlərdir.

Bu ilin aprelində biz beynəlxalq alımdə yeni bir addim atmağa nail olduk. Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş imzalandıq. İndi Avropa Şurası ilə də əməkdaşlıq haqqında belə bir saziş imzalamağa hazırlaşır və onun şərtləri üzərində işləyirik.

Bunlar hamisi Azərbaycanın dövlət siyasetinin nəticəsidir. Azərbaycanda hüquqi-demokratik və döyüvi dövlət qurulur.

Hesab edirəm ki, bu illərdə dövlət quruculuğu sahəsində çox dəyərli işlər görülüb və böyük natiyyətlər əldə edilibdir. Biz dünyaya bəyən etmişik və bu gün, bir daha bəyən edirəm ki, Azərbaycanın dövlət quruculuğu prinsipləri demək olar, ekşəriyyətinin üzvüdür. O cümlədən, Müstəqil Dövlətlər Birliyinin də üzvüyük. Ancaq biz Sovetlər İttifaqının yenidən bərpə olunmasına heç vaxt razi ola bilmərik və yenidən heç bir dövlətin tərkibinə daxil ola bilmərik. Bizim gələcək yolumuz müstəqillik və demokratiya yoludur".

Ulu Öndər Heydər Əliyev haqları olaraq əldə olunan natiyyətləri "Azərbaycan dövlət müstəqilliyinin natiyyəti" kimi səciyyələndirir.

O, milli bayramı - Respublika Günü Azərbaycan dövlətçiliyinin yüksək zirvəsində durduğunu qeyd edərək deyirdi: "Bəyən edirəm ki,



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği" istiqaməti çərçivəsində hazırlanıb

Respublikasının ilk demokratik konstitusiyası qəbul olunub, demokratik seçki yolu ilə, çoxpartiyalılıq prinsipi əsasında parlament seçilibdir.

Bunlar Azərbaycan xalqının həyatında tarixi hadisələrdir. Azərbaycanın ilk demokratik konstitusiyası ölkəmizin həyatının bütün sahələrində demokratianın yaranması, geniş inkişaf etməsi üçün əməkdaşlığı hazırlığı hazırlılaşdırır.

Milli bayramı münasibətilə Azərbaycanı təbrik edən dövlət başçılarına və bugünkü mərasimdə iştirak edən xarici dövlətlərin səfirələrinə təşəkkür edir və onlara Azərbaycan xalqının hörmət və ehtiraclarını bildirir. Bunlar Azərbaycanın həyatında tarixi hadisələrdir. Azərbaycanın ilk demokratik konstitusiyası ölkəmizin həyatının bütün sahələrində demokratianın yaranması, geniş inkişaf etməsi üçün əməkdaşlığı hazırlığı hazırlılaşdırır.

Milli bayramı münasibətilə Azərbaycanı təbrik edən dövlət başçılarına və bugünkü mərasimdə iştirak edən xarici dövlətlərin səfirələrinə təşəkkür edir və onlara Azərbaycan xalqının hörmət və ehtiraclarını bildirir.

Bu gün, milli bayram günü biz keçmişimizi qiymətləndirməli, əldə etdiyimiz natiyyətləri doğru-düggün, ədəletlə təhlil etməli, gələcəyə baxmalıyıq. Azərbaycanın böyük gələcəyi var. Gələcək nesillər haqqında düşünməliyik. Azərbaycanın gençləri, gənc nəsl, Milli Ordusu, bu orduya xidmət edən gənclər ölkəmizin bu günü və gələcək yollarla haqqında daim düşünməlidirlər, xalqımıza, Vətənimizə, milletimizə sədaqətə xidmət etməlidirlər. Mən eminəm ki, belə də olacaqdır.

Bu gün, milli bayram günü biz keçmişimizi qiymətləndirməli, əldə etdiyimiz natiyyətləri doğru-düggün, ədəletlə təhlil etməli, gələcəyə baxmalıyıq. Azərbaycanın böyük gələcəyi var. Gələcək nesillər haqqında düşünməliyik. Azərbaycanın gençləri, gənc nəsl, Milli Ordusu, bu orduya xidmət edən gənclər ölkəmizin bu günü və gələcək yollarla haqqında daim düşünməlidirlər, xalqımıza, Vətənimizə, milletimizə sədaqətə xidmət etməlidirlər. Mən eminəm ki, belə də olacaqdır.

Həminizi Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin geləcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naməni yeni fəaliyyətə, birliyə, əməkdaşlığı dəvət edirəm.

Sizi, Azərbaycanın bütün vətəndaşlarını bu bayram münasibətilə təbrik edir, həminiza, Azərbaycanın hər bir vətəndaşına cansağılığı, xoşbəxtlik, səadət, uğurlar arzulayır. Həminiza birlikdə müstəqil Azərbaycanın xoşbəxt gələcəyə çıxmasını arzu edirəm. Sağ olun!"

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

İdman diabetə nəzarətin vacib bir hissəsidir

Idman diabetə nəzarətin, pəhrizə əməl etmek və dərman müalicəsi qədər vacib bir hissəsidir. AZERTAC xəber verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası idmanın şəkərli diabetdən əziyyət çəkənlərə təsiri bərədə məlumat verib.

Bildirilib ki, diabet xəstələri idmanla məşğul olduqları zaman insulin ehtiyacı azalır, insulinə rezistentlik azalaraq təsiri artırır. Bundan əlavə idman qanda qlükozanın səviyyəsini normallaşdırır, ürək-damar sistemine müsbət təsir edir, diabetin fəsadlarının qarşısını alır, qan təzyiqini normalda saxlayır, xolesterini azaldır, çəkini nəzarətə saxlamağa kömək edir, əzələ gücünü, həyat keyfiyyətini və özündən əminliyi artırır.

Xüsusilə onu da qeyd etmək lazımdır ki, idmana başlamazdan əvvəl, idman vaxtı və sonra qandakı qlükoza səviyyəsi ölçülmelidir. Bu xüsusilə insulin istifadə edən diabetlilər üçün çox vacibdir. Qandakı qlükoza 120-180mg/dL aralığında olmalıdır. Qlükoza səviyyəsinin düşmə ehtimalı nəzəre alınmalıdır və yaxınlıqda meyvə suyu, qənd kimi qidalar olmalıdır. Bundan əlavə idmanın növü, müddəti, günün və hansı saatında edilməli olduğu mütləq olaraq müalicə həkimi ilə planlaşdırılmalıdır. Ümumiyyətə 3-5 dəfə, gündə 30-45 dəq (48 saatdan çox ara verilmədən) gəzinti, üzgüçülük, velosiped sürmək, aerobik və dinamik hərəkətlər diabet xəstələri üçün ideal hesab olunur.

ŞAD XƏBƏR: Qaraciyərin bərpası artıq mümkün olacaq!

Qaraciyərin bərpası artıq mümkün olacaq. Qaynarinfo.az-in xəbərindən görə, Şotlandiyanın Bərpa mərkəzi, ABŞ-in Massachusetts Texnologiyalar İnstitutu və Skolkovo Elm və Texnologiya İnstitutu öd küssəi yolları və qaraciyər toxumalarının bərpasının mümkünlüyünü nümayiş etdirdi. Belə ki, qaraciyər insan orqanızmində bərpa funksiyasının mövcud olduğu orqanlardandır. Qaraciyər zərər gördüyü halda, məhv olmuş toxumalar sağlam toxumaların hesabına özünü bərpa edə bilir.

Toxumaların bərpası tibb üçün hər zaman əsas problemlərdən biri olub. İndi alımlar serrozdan ciyəri ciddi şəkildə zərər görmüş insanlar üzərində təcrübə aparmağı planlaşdırır. Belə ki, ciyər toxumaları tam məhv olmuş insanlara yeni, sağlam toxumaların köçürülməsi planlaşdırılır. Ekspertlərin fikrincə, tətbiq olunacaq təcrübə Bərpa mərkəzi üçün atılmış böyük addım olacaq, qaraciyər xəstəlikləri ilə mübarizədə isə uğurlu nəticələr verəcək. Xatırladaq ki, alımlar bundan əvvəl qaraciyəri hepatitis viruslarından və serrozdan qorumaq məqsədilə modifikasiya olunmuş viruslar yaratmışdır. Ümumiyyətlə isə qara ciyər problemlərinin əsasən oturaq həyat tərzi nəticəsində meydana çıxdığı sübut olunmuşdur.

Hamilə qadınlar mütləq bu vitamini qəbul etməlidir!

Avstraliya alımları müəyyən ediblər ki, qadınlar hamilelik dövründə mütləq B3 vitaminini qəbul etməlidirlər. "Simptomer.ru" saytının yazdığına görə, B3 vitaminini uşaqsalma ehtimalını azaldır, habelə döldün qüsursuz inkişafını təmin edir. Bu fikri təsdiqləmək məqsədilə sınaqlar keçirilib. Eksperimentdə ya daim uşaqsalan, ya da patologiyalı, o cümlədən ürək xəstəliyi, onurğa sütunu inkişafının pozulduğu, böyrək xəstəliyi olan uşaq doğan dörd qadın iştirak edib. Təkcə həmin qadınların deyil, onların ailə üzvlərinin də DNT analizi aparılıb.

ELAN

Binaktarı Fuad Azer oğluna məxsus Sabunçu rayonu, Albalı qəsəbəsi, 12 sot torpaq sahəsinin çıxarış sənədi itdiyi üçün etibarsız sayılır.

Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 11, mənzil 59-da yaşayan Pankova Yelena Aleksandrovnaya 02.10.2009-cu ildə Daşınmaz Əmləkin Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH N-0224474 sayılı çıxarış sənədi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sahifə

25 avqust

"Qarabağ" Çempionlar Liqasında tarix yazdı!

Ağdamın "Qarabağ" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. AZERTAC xəber verir ki, "Qarabağ" UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın "Parken" stadionunda "Kopenhagen" komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə minimal hesabla qalib geldiyi üçün qitənin en nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.



Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun sürətli hücumlarla başlayıb. Matçın 4-cü dəqiqəsində "Qarabağ"ın futbolçusu Dino Ndlovuna qarşı kobud oyuna görə hakim "Kopenhagen"ın heyətində Maykl Lüftnerə sarı vərəqə göstərib. Oyunda ilk təhlükəli vəziyyət matçın 9-cu dəqiqəsində qeydə alınıb. Ev sahiblərinin sol cinahdan başlatdıqları hücumdan sonra "Qarabağ"ın qapısı qarşısına ötürülən topa hücumçular dan heç biri çata bilməyib. Bir dəqiqə sonra isə Benqstonun güclü zərbəsi Maksim Medvedevə toxunaraq qapıdan yan keçib.

Oyunun 11-ci dəqiqəsində ağdamlıların heyətində zədələnən Donald Geryeni Əfran İsmayılov əvəzləyib. Qarşılaşmanın 16-ci dəqiqəsində "Qarabağ" futbolçularının hücumunu Qara Qarayev güclü zərbə ilə tamamlaşa da, top qapının üstündən keçib. Oyunun 32-ci dəqiqəsində danimarkalıların son cinahdan hücumundan sonra Verbic'in güclü zərbəsini qapıcı İ.Şehiç dəf edib. Matçın 41-ci dəqiqəsində Ə.İsmayılovun sehvindən sonra topa sahib olan Kuskun zərbəsi qapıdan bir qədər aralı keçib. Bir dəqiqə sonra İ.Şehiç danimarkalıların hücumu nəticəsində yaranan təhlükəni sovuşdurara bilib.

Matçın 44-cü dəqiqəsində kobud oyuna görə hakim Miçelə sarı vərəqə göstərib. Danimarkalılar bu fırsatı istifadə edərək hesabi açıqlar. Matçın birinci hissəsinə əlavə edilən vaxtin 1-ci dəqiqəsində Qrequsun yenidən yetirdiyi cərimə zərbəsindən sonra F.Santander "Qarabağ"ın qapıcısı İ.Şehiç dəf edib. Matçın 41-ci dəqiqəsində Ə.İsmayılovun sehvindən istifadə edərək komandasını hesabda irəli çıxarıb - 1:0.

İlk hissə bu hesabla başa çatıb. Ağdam klubu ikinci hissəyə sürətli hücumlarla başlayıb və bu oyunun tempini xeyli artırıb. "Qarabağ" ikinci hissədə ilk təhlükəli vəziyyəti matçın 53-cü dəqiqəsində yaradıb. Ansi Aqollinin qüvvəti zərbəsini "Kopenhagen"ın qapıcısı dəf edə bilib. Görüşün 57-ci dəqiqəsində Aqollinin hava ötürmesindən sonra Miçelin başla güclü zərbəsini qapıcı Olsen çətinliklə uzaqlaşdırara bilib. Oyunun 58-ci dəqiqəsində isə Miçelin başla endirdiyi zərbədən sonra top qapının üstündən keçib.

Hesabı bərabərəşdirmək üçün təzyiqi daha da artırın ağdamlılar isteklərinə matçın 63-cü dəqiqəsində nəsil olublar. Ansi Aqollinin ötürmesindən sonra Rəqibin cərimə meydançasında topu ram edən Dino Ndlovu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib - 1:1. Lakin bu qoldan cəmi üç dəqiqə sonra ev sahibləri yeniden hesabda irəli çıxıblar. Ankersonun hava ötürməsini Pavloviç başla dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb - 2:1.

Görüşün 79-cu dəqiqəsində "Qarabağ"ın futbolçuları ev sahiblərinin qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaradılar. Lakin Dino Ndlovun ötürməsindən sonra Miçelin zərbəsi bir qədər dəqiq olmayıb. Üç dəqiqə sonra ev sahiblərinin təhlükəli hücumu zamanı Verbicin vurdugu top qapıdan bir qədər aralı keçib. Oyunun son dəqiqələrində topa nəzaretə tamamilə əla keçirən "Kopenhagen" komandası bütün cəhdlerinə baxmayaqaraq, "Qarabağ"ın müdafiə xəttini yara bilməyib. Beləliklə, matç 1:2 hesabı ilə "Kopenhagen"ın xeyrinə başa çatıb. Bakıda keçirilən oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" səfərdə vurduğu gol sayesində iki oyunun nəticəsine görə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da "Qarabağ" Azərbaycanın futbol tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub. Qeyd edə ki, bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 300-cü, UEFA Çempionlar Liqasında isə 60-ci oyunu olub.

"Marca" qəzeti "Qarabağ"dan yazır

Ispaniyanın məşhur idman nəşri olan "Marca" qəzeti "Qarabağ" futbol komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələsi ilə bağlı məqalə dərc edib. AZERTAC xəber verir ki, məqalədə "Qarabağ"ın heyətində oynayan İspaniyalı Miçelin və məşqçilərdən Ruben Sellesin fikirləri yer alıb.

Yazida "Qarabağ" klubu haqqında oxuculara ətraflı məlumat verilir. Alberto Rubionun müəllifi olduğu məqalədə "Qarabağ" komandasının bu mövsümde UEFA Çempionlar Liqasının seçmə mərhələsində keçdiyi yoldan bəhs edilir.

